



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 2 (8595) CÜMƏ AXŞAMI, 7 yanvar 2021-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Azərbaycan siyasi, iqtisadi, hərbi gücü sayəsində qarşıda duran əsas vəzifəni şərəflə yerinə yetirib

Yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev müşavirədə çıxış edib. Dövlət başçısı bildirib ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşməne sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib.

"Bizim şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü özmini bütün dünyaya nümayiş etdirdi", - deyən Prezident İlham Əliyev vurğulayıb ki, bizim sözümlə əməlimiz arasında heç bir fərq yoxdur və Azərbaycan siyasi, iqtisadi, hərbi gücü sayəsində qarşıda duran əsas vəzifəni şərəflə yerinə yetirib.

2020-ci ildə ölkəmizdə parlament seçkilərinin keçirildiyini, siyasi partiyalarla dialoqu gücləndiyini, kadr islahatlarının davam etdirildiyini deyən Prezident İlham Əliyev pandemiyənin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən danışdı.

Dövlət başçısı diqqətə çatdırıb ki, ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb.

Bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb. Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub.

İlin sonunda, dekabrın 31-də daha bir şad xəbər gəldiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, "Cənub qaz dəhlizi", onun son seqmenti olan TAP tam istismara verilib. Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir.

Prezident İlham Əliyev beynəlxalq qurumların ölkəmizdə gedən işlərə yüksək qiymət verdiyini, Dünya Bankının "Doing Business" hesabatında Azərbaycanın reytinginin artdığını, 190 ölkə arasında 28-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini bildirib. Dövlət başçısı Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanla bağlı uğurları da sadalayıb. Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlarda bu il geniş quruculuq işlərinin aparılacağını vurğulayıb, bununla bağlı tapşırıqlarını verib.

Müşavirədə məruzələr dinlənilib. (Geniş hesabat qəzetin növbəti nömrəsində veriləcək).

Cari ilin dövlət büdcəsinin əsas prioritetləri:

iqtisadi inkişafın təminatı, sosial güvənliyin artırılması, Qarabağın dirçəldilməsi və müdafiə qabiliyyətinin daha da gücləndirilməsi

Dövlət büdcəsini çox vaxt aid olduğu ölkənin sosial-iqtisadi mənzərəsinə əks etdirən güzgüyə bənzədir. Çünki məhz həmin maliyyə sənədi bu və ya digər ölkənin iqtisadi imkanlarını və həmin imkanların nəyə yönəldiləcəyini, başqa sözlə desək, dövlətin növbəti il üçün əsas məram və məqsədlərini açıb göstərir.

Bu baxımdan Azərbaycanın artıq Prezident tərəfindən təsdiq olunmuş 2021-ci ilin dövlət büdcəsi də istisna deyil. Əgər ölkəmizin neçə illərdir investisiya və sosial büdcə kimi qəbul olunan əsas maliyyə sənədində istisna edilən bir istiqamət varsa, bu da onun zəfər ilə başa çatmış Vətən savaşından sonra ilk dövlət büdcəsi olmasıdır. O üzün bu baredəki qısa qeydlərimizdə ilk rəqəmə - sənədin xərclərinin əsas istiqamətləri üzrə iqtisadi fəaliyyət bölməsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılması nəzərdə tutulan 2,2 milyard manatı vurğulamağımız təsadüfi hesab edilməməlidir.

Gəlirləri 25,4 milyard, xərcləri 28,5 milyard manatdan çox olan bu əsas maliyyə sənədini şərh edən iqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru V.Qasımlı deyir ki, 2021-ci ilin dövlət büdcəsi qarşısında duran əsas prioritetlər Vətən müharibəsindən sonra ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da artırılması, Qarabağın reintegrasiyası, iqtisadi artımın bərpası və sosial rifahdır. Buna görə də 2021-ci ilin dövlət büdcəsinin xərclərinin 2019-cu ilin faktiki icrası ilə müqayisədə 16,9, 2020-ci ilə nisbətən 5,9 faiz çox proqnozlaşdırıldığını deyən iqtisadçı onu da qeyd edib ki, sənəddə nəzərdə tutulan xərcləri qarşılamaq üçün qeyri-neft sektorunu üzrə gəlirlərin artım tempi 15 faiz planlaşdırılıb.

"Əlbəttə, burada qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 7,6 faizini və ya 880 milyon manatını dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfert, 2,1 faizini (250 milyon manatını) Mərkəzi Bankın mənfəətindən ayrımlar təşkil edir. "Fiskal fəza"da yeni gəlir mənbələrinin cəlb olunması qeyri-neft sektorunun büdcə yükünü azaltsa da, dövlət bəzən xidmət risklərini artırır.

Ardı 6-cı səh.



DÜNYA ORDULARI AZƏRBAYCANDAN ÖYRƏNİRLƏR

İlham Əliyev yeni müharibə nümunəsi yaradıb

Azərbaycan ötən əsrin doxsanıncı illərində baş verən Birinci Qarabağ müharibəsində məğlub oldu!

20 min şəhid verdi, 20 faiz ərazisini itirdi, "öz torpaqlarını qoruya bilməyən xalq" kimi mənfi imic qazandı.

Sonra 27 il ərzində ATƏT-in Minsk qrupunun sülhyaratma missiyasına inanaraq BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin icrasının təmin olunacağını, işğal altındakı torpaqların sülh yolu ilə azad ediləcəyini gözlədi...

Gözlədikcə gözlədi...

Əslində, Azərbaycan müharibədə ona görə məğlub olaraq ərazisini itirmişdi ki:

■ Həqiqi rəhbərindən, Ulu Öndər Heydər Əliyevdən ayrı düşmüşdü və Qarabağ münaqişəsi başlayan dövrdə ölkəyə başçılıq edənlər maymaq, qətiyyətsiz və sərişsəz olduqların-

dan ölkənin müdafiəsini təmin etmək qabiliyyətinə malik deyildilər;

■ Vaxtında ordu yaradılmamış, əhəli tərksilah olunmuş, torpaqların müdafiəsi təşkil edilməmişdi və üstelik, müharibə dövlət səviyəsində aparılmırdı;

■ Havadarları Ermənistanla açıq şəkildə köməklik göstərər, silah-sursatla bol-bol təmin edirdi, hətta torpaqları hərbi vasitələrlə bizdən alıb onlara verirdilər;

■ Dünya "məzlum və zavallı" erməni xalqının arxasında duraraq onu müdafiə edirdi, bizi günahlandırır.

Amma deyənlər yox idi ki, bu xalq "məzlum və zavallıdırsa", özge torpaqlarını necə, hansı gücü ilə zəbt edir, Xocalı soyqırımını necə törədir!

Heç əhalisinin sayı 3 milyona çatmayan, forpost dövlət özündən qat-qat güclü, əhalisinin sayı 7 milyon olan bir ölkəni işğal edə bilərmi?

Hər şey bir yana, ermənilər özləri də inanmışdılar ki, torpaqları bizdən onlar döyüşərək alırlar, bizdən güclüdürlər!

Hətta axır vaxtlar bizi hədələməyə, xox gəlməyə, yeni müharibə başlanarsa, yeni ərazilərimizi ələ keçirəcəklərini söyləməyə başlamışdılar!

Hətta açıq-aşkar bildirdilər ki, bizə sülh yolu ilə torpaq qaytarmaq niyyətində deyillər, çünki qondarma "dqr" müstəqil dövlət, onun ərazisinə daxil olmayan 7 rayon isə əhalisinin təhlükəsizliyinə xidmət göstərən "bufer zona"dır!

Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsi dövründə bütün bu illüziyalara son qoydu, Ermənistanı diz üstə çökdürdü, onun təlxək baş nazirini kapitulyasiya aktına qol

çəkməyə vadar etdi, "dqr"-in statusunu isə cəhənnəmə və gora göndərdi!

Həm də qalib Sərkərdəmiş sübut etdi ki, ermənilər bizdən heç vaxt güclü olmayıblar, onlara kimlər kömək göstərsələr də, bizə üstün gələ bilməzlər, orduları qorxaq və fərarilərdən ibarətdir, həqiqi müharibə vaxtı komandanları qaçıb gizlənilir, Azərbaycan istesaydı hamısını Yerevana qədər qovardı!

Müzəffər Ali Baş Komandan İlham Əliyev bu bəyanatını 44 günlük müharibədə qazandıqı zəfərə arxalanaraq açıqladı!

Öz ordusuna, qəhrman əsgər və zabıtlarına güvənərək söylədi!

Düşməni, onun qorxaq və fərarilərdən ibarət ordusunu darmadağın edərək, işğal ərazilərindən qovaraq sübuta yetirdi!

Ardı 3-cü səh.

2021-ci il "Nizami Gəncəvi ili"dir

Əsrlərdən gələn səs

Yeni təqvim ili mədəniyyət tariximiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən simvolik dəyərlərlə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə bu il ölkəmizdə "Nizami Gəncəvi ili" elan edildi. Eyni zamanda ölkəmizin yeni təyin olunmuş mədəniyyət nazirinə tapşırıq və tövsiyələrini verərək ölkə rəhbəri işğaldan azad olunmuş Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Təbii ki, hər iki fakt həyatımızda əhəmiyyətli yer tutaraq yeni bir tarixi başlanğıca çevriləcək.

Bəşəri sərvət

"Nizami Gəncəvi ili" ilə bağlı Prezident sərəncamında bəşəriyyətin bədii fikir salnaməsində yeni sahifə açmış nadir şəxsiyyət, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri kimi Nizami Gəncəvinin tarixi irsinin misilsiz qiyməti verilir. Nəhəng sənətkarın xalqımızın mədəniyyətinin ayrıl-

Ardı 4-cü səh.

maz hissəsinə çevrilmiş parlaq irsinin əsrlərdən bəri Şərqi misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxladığı vurğulanır.

Nizami Gəncəvi bəşəriyyət üçün sonu görünməyən zəngin bir sərvətdir. İctimai fikir tarixində onun kimi dühaya sahib olmaq isə Azərbaycan xalqının böyük xoşbəxtliyidir.

İlin uğurlu yekunu

İqtisadi qüdrəti Azərbaycana bütün sahələrdə ön mövqeyə çıxmağa imkan verir

Prezident İlham Əliyev: "İqtisadiyyat güclü olmasa, hərbi gücdən, siyasi gücdən söhbət gedə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı idik və yaratdıq".

Son illər ölkəmiz iqtisadi qüdrətinə dinamik şəkildə artırdı. İndi Azərbaycan iqtisadi cəhətdən heç bir dövlətdən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan ölkədir. İqtisadi müstəqillik siyasi müstəqilliyimizi də gücləndirdi, dövlətimizə daha cəsarətli, Azərbaycan xalqının maraqlarına xidmət edən siyasət aparmağa imkan verdi.

Bu gün dünyada müstəqil siyasət aparan ölkələrin sayı o qədər də çox deyil. Azərbaycan isə müstəqil siyasət yürüdü və biz buna iqtisadi gücümüz sayəsində nail olmuşuq. Mənfur düşməni işğal olunmuş torpaqlarımızdan bəriyyə qovmağımızı qazanmağımızın da başlıca şərtlərindən biri iqtisadi gücümüz oldu. Prezident İlham Əliyev yeni, 2021-ci ilin astanasında Azərbaycan xalqına müraciət edərkən bunları bir daha vurğuladı: "Bu gün artıq dəyişən dünyada güc amili demək olar ki, rəsmi qaydada ön plana çıxıbdır.

Ardı 6-cı səh.

Qlobal bəlaya qarşı hərtərəfli mübarizə aparılır

Yeni növ koronavirus pandemiyası bəşəriyyəti təhdid etməkdə davam edir. Təəssüf ki, indiyə qədər dünyada COVID-19-a qarşı aparılan mübarizə tədbirləri nəticəsiz qalıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son bir həftə ərzində dünyada COVID-19-a yoluxanların sayı 4 milyondan, ölənlərin sayı isə 70 mindən çox olub. Yeni

yoluxmaların əksəriyyəti Amerika qitəsində aşkar edilib. İkinci yerdə Avropa, üçüncü yerdə Cənub-Şərqi Asiya qərarlaşıb.

Böyük Britaniyada aşkar edilmiş koronavirus infeksiyasının yüksək yoluxucu növünün yayılması isə artıq 41 ölkədə və ərazidə qeydə alınıb.

Ardı 7-ci səh.



◆ Prezidentə yazırlar

“Ölkəmizin bütövlüyü uğrunda fədakar əməyinizə görə Sizi Azərbaycanın Milli Qəhrəmanı kimi görmək istəyirik”

Rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə əlaqədar Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və minnətdarlıq məktubları ünvanlamaqda davam edirlər.

AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

“Bir Azərbaycan vətəndaşı olaraq fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var”

Bərdə rayonunun Hacallı kənd sakini **Fariz Quliyev** yazır:

“Müzəffər Ali Baş Komandan İlham Əliyev!

Mən, Quliyev Fariz Əli oğlu Vətən müharibəsində xalqımıza yaşatdığınız Qələbəyə görə Sizə ailəm adından dərin təşəkkürümü bildirirəm.

Azərbaycan xalqı Sizin qaygınızı hər zaman öz üzərində hiss edir. Bizim kimi azmənatlı ailələrə göstərdiyiniz diqqət və qayğıya görə Sizə ayrıca minnətdarlıq etmək istəyirəm. Bir Azərbaycan vətəndaşı olaraq fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var.

Sizə uzun ömür, cansağlığı arzulayıram!”

“Sizi Azərbaycanın bütövlüyü uğrunda fədakar əməyinizə görə Azərbaycanın Milli Qəhrəmanı kimi görmək istəyirik”

Kürdəmir rayonunun Xəlsə kənd sakini **Altay Nuriyev**:

“Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi tarixi Qələbəmizə münasibətlə təbrik edirəm.

Unudulmaz Ümmümilli Liderimiz Heydər Əliyevin davamçısı kimi xalqın böyük sevgisini qazandırsınız. Bu səbəbdən hamımız Sizi Azərbaycanın bütövlüyü uğrunda fədakar əməyinizə görə Azərbaycanın Milli Qəhrəmanı kimi görmək istəyirik.

Arzumuz Sizin adınızın tarixdə ebədi yaşamasıdır.”

“Siz son 200 ilin ən şanlı zəfər tarixini yazdınız”

Şabran rayon sakini **Sündüz Babayeva** yazır:

“Hörmətli Prezident, böyük sərkərdə, Müzəffər Ali Baş Komandan!

Sizi böyük Qələbə, Zəfər bayramı münasibətlə təbrik edirəm. Sizi dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi kimi Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməklə Azərbaycan dövlətçiliyinə və xalqına əvəzsiz xidmətlər göstərdiniz. Son 200 ilin ən şanlı zəfər tarixini yazdınız. Ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz.

Müzəffər Ali Baş Komandan, Siz 44 günlük müharibə ilə təkəzə topraqlarımızı işğaldan azad etmədik, həm də Azərbaycan xalqının tapdığını qururunu, mənəviyyatını özünə qaytardınız.

Siz uzaqgörən siyasətinizlə düşmənlərimizə və dünyaya diplomatiya dərsi verdiniz. Siz böyük sərkərdə olaraq dünyəvi hərbi tarixə yeni sahifə yazdınız.

Azərbaycan dövləti və xalqı Sizi həmişə uca tutacaq, Sizin adınız əsrəbəsrə yaşayacaq.

Ulu Öndərimiz 1993-cü ildə müstəqil dövlətimizi məhv olmaqdan xilas etdi. Dövlətçiliyimizi möhkəm təməllər üzərində qurdu, Siz isə onu daha da inkişaf etdirib Qələbəyə apardınız.

Bu gün Azərbaycan Sizin sayənizdə dünyada tanınan, hörmət edilən qüdrətli bir dövlətdir. Biz Sizinlə fəxr edirik. Siz “dəmir yumruğunuzla” düşmənin başını əzdimiz. Həm də bu dəmir yumruq dünyəvi Azərbaycanlıları səfərbər edib birləşdirdi.

Cənab Prezident, mənim 75 yaşım var. Mən çox xoşbəxt insanam ki, o dəmir yumruğun barmaqları mənim sinimə “Şöhrət” ordeni taxıb, necə ki, vaxtilə Ulu Öndərimizin mübarək əlləri sinimə “Şərəf Nişanı” ordenini taxmışdı.

Tarix sübut edib ki, hər əsrdə bir dahi şəxsiyyət yetişir. Azərbaycan xalqı xoşbəxtlik ki, son iki əsrdə Allah bizə iki dahi şəxsiyyət XX əsrdə Ulu Öndər Heydər Əliyev, XXI əsrdə İlham Əliyev bəxş edib. Siz bu xalqın, bu dövlətin xilaskarisiniz. Siz bizim ömürlük Prezidentimizsiniz. Allah Sizi qorusun! Həmişə uca olun!”

Siz Azərbaycan dövlətçiliyi, Azərbaycan xalqı üçün misli gö-

rünməmiş, əzəmətli bir qəhrəmanlıq səhifəsi yazdınız! Mən Ulu Öndərə, onun siyasi kursuna sadıq bir insan kimi təklif edirəm ki, Sizə Azərbaycanın Milli Qəhrəmanı adı verilsin və Siz ömürlük Prezident seçilsiniz.

Mən əminəm ki, bu, bütün Azərbaycan xalqının arzusudur.

Böyük Yaradan Sizi, Mehriban xanımı və övladlarınızı hiif etsin. Dualarım həmişə Sizinlə olub və həmişə belə olacaq.

Qarabağ Azərbaycandır!”

“Bu qələbə Sizin uzaqgörən siyasətinizin nəticəsidir”

Qubadlı rayon sakini **Ramiz İsmayilov**:

“Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyev!

Qırx dörd günlük Vətən müharibəsində Zəfər qazanmağımız münasibətlə Sizi, müzəffər Ordumuz, bütün Azərbaycan xalqını səmimi-qəlbədən təbrik edirəm. Bu qələbə Sizin uzaqgörən siyasətinizin nəticəsidir.

Mən 1963-cü ildə Qubadlı rayonunun Mahruzlu kəndində dünyaya göz açmışam. Qətiyyətlə inanırdım ki, Sizin uzaqgörən siyasətinizin nəticəsində yenidən doğma el-obamıza qayıdacağım.

58 yaşımın ən gözəl hədiyyəsi doğma Qubadlı torpağının mənəfərmi erməni daşnaqlarından azad olunması xəbəri oldu. Bundan gözəl hədiyyə ola bilməzdi. Bir Qubadlı sakini olaraq bu gün sevincimin hədd-hüdudu yoxdur.

Siz 30 il Azərbaycan xalqının qəlbində qaysaq bağlayan Qarabağ yarasını sağaltmış, doğma Qarabağımıza bizi yenidən qovuşdurmuş. Doğma torpağımıza qədəm basacağımız günü səbrsizliklə gözləyirik. Şanlı Qələbəmiz uğrunda canından keçən şəhidlərimizə Uca Allahdan rəhmət, qazilərimize şəfa diləyirəm. Allah Sizi, bir yumruq kimi hər zaman Sizə dəstək olan Azərbaycan xalqını qorusun. Sizin kimi rəhbərlik olduğu üçün çox şanslıyıq.

Ürəngli bayrağımız daim zirvələrdə dalğalansın. Zəfər bizə çox yaraşır. Zəfərlərimiz əbədi olsun.

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”

“Sizin sücaətiniz ən yüksək fəxri adı layıqdır”

Şəki şəhər sakini **Əbülfəz Hüseynov** yazır:

“Hörmətli cənab Prezident! Bu məktubu yazmaqda məqsədim Sizə şəxsən öz təşəkkürümü bildirməkdir.

Qurduğunuz və möhtəşəm silahlarla təchiz etdiyiniz güclü Ordunuz, yürüdüyünüz müdrik daxili və xarici siyasət sayəsində əsərət altında qalan topraqlarımızı azad etməyiniz böyük tarixi hadisədir. Qələbə münasibətlə keçirilən Zəfər paradının görüntülərini, qəhrəman şəhidlərimizə və qazilərimizə, əsgərlərimizə verdiyiniz dəyərli görüb-əşitdiklə qürurlanır və qəhərlənirəm. Bu etdiklərinizin qarşısında Sizə necə təşəkkür edəceyimi bilmirəm.

Sizin sücaətiniz ən yüksək fəxri adı, ən yüksək orden və medalla layıqdır. Müharibəni udmuş Sərkərdə olaraq Sizə ən layiqli təltif arzulayıram.

“Xalqımız öz Milli Qəhrəmanı ilə fəxr edir”

Şirvan şəhər sakini **Məhəmməd Hacıyev**:

“Hörmətli və əziz Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi şanlı qələbəmiz münasibətlə təbrik edir, Sizə uzun ömür, cansağlığı, şərəfli işində müvəffəqiyyətlər arzulayıram. Ulu Tanrı daim köməyiniz olsun.

Bir azərbaycanlı kimi keçirdiyim qürur hissi ölçüyəgəlməzdir. Belə hissləri daha əvvəl - Ulu Öndərimiz Heydər Əliyev Moskvada yüksək vəzifəyə təyin olunduanda keçirmişdim, onda da sevincimin hədd-hüdudu yox idi.



Yenidən həmin hissləri bizə yaşatdığınız üçün Sizinlə fəxr edirik. Xalqımız öz Milli Qəhrəmanı ilə fəxr edir və Sizi çox sevir.

Mən Birinci Qarabağ müharibəsinin iştirakçısıyam, il qrup əiləm. Vətən müharibəsində Qələbə sevincinə görə Sizə təşəkkürümü bildirir, ailəmin adından yeni nailiyyətlər arzulayıram. Yolunuz daim açıq və uğurlu olsun!”

Qusar rayon sakini **Əmirbəy Aslanov**:

“Möhtərəm cənab Prezident! Ali rəhbərliyiniz altında şanlı Azərbaycan Ordusunun zəfər yürüşü və düşmənin öz məğlubiyyətini etiraf etməsi Azərbaycan xalqına və ürayi Azərbaycanla döyünər hər kəsə böyük sevinc, fərəh və qürur hissi bəxş etmişdir.

Sentyabrın 27-dən etibarən Azərbaycanın həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarını zəfər xəbərləri yayıldıqca doğma Qarabağın azadlığa qovuşacağı Qələbə gününün sürətlə yaxınlaşdığına hər birimiz daha dərinə inanır və həmin günü səbrsizliklə gözləyirik.

Azərbaycan xalqının möhtəşəm Qələbəsi onun tarixinin şanlı səhifəsi, unudulmaz anlarıdır. İndiki nəsilə xoşbəxtlik ki, bu şərəf və layəqət tarixinin şahidliyidir və onun sevincini yaşayır. Qazandırdığımız Qələbə doğma Qarabağ azad, ölkəmizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın qürur və əzəmətinə daha da artır, dövlətimizin hörmət və nüfuzunu qat-qat yüksəlmiş oldu. Vətən müharibəsində qazandırdığımız tarixi Qələbə Ulu Öndər Heydər Əliyev yoluna sadıq lider kimi Sizin müdrik, uzaqgörən, ardıcıl və prinsipial daxili və xarici siyasətinizin məntiqli nəticəsidir.

Döyüş meydanında qazanılan hər bir tarixi Qələbənin əsasında lider amili dayanır. Həqiqətəndən ibarətdir ki, Siz Ümmümilli Lider, müdrik dövlət başçısı Heydər Əliyevin siyasi varisi kimi zəngin təcrübəyə və yüksək şəxsi keyfiyyətlərə sahibsiniz.

Azərbaycan xalqı arasında və dünyada böyük nüfuzunuz doğma Qarabağ uğrunda savaşda qələbələrimizin əsas şərti olmuşdur. Azərbaycanın ürəngli bayrağının tezliklə işğal olunmuş topraqlarımızda, Qarabağda dalğalandıracağı barədə verdiyiniz vədləri şə-

reflə yerinə yetirməyiniz Ulu Öndərimizin və Azərbaycan xalqının Sizə olan böyük etimadının nə qədər dərin köklərə malik olmasından xəbər verir.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün topraqlarımızdan qovulması, Qarabağın işğaldan tam azad edilməsi, uzun illər dünyəvi düşmüs və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münasibətinin uğurlu və ədalətli həll edilməsi həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.

Cənab Prezident, müqəddəs topraqlarımız uğrunda Vətən müharibəsində qazandırdığımız şanlı Qələbənin müəllifi də, ilham mənbəyi də Sizsiniz. Siz Azərbaycanın yeni tarixini yazdınız. Tarix də Sizin adınıza öz şərəf səhifəsinə qızıl hərflərlə həkk etdi.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan, Sizi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Qələbə münasibətlə çoxsaylı Qusar rayon ictimaiyyəti adından təbrik edir, Sizə uzun ömür, cansağlığı, ailənizlə birlikdə xoşbəxt, firavan həyat arzulayıram.

Qusarlılar doğma Azərbaycanımızın daha da inkişaf edib çiçəklənməsi yolunda Sizin ən etibarlı silahdaşlarıdır.

Tanrı Sizi və Azərbaycanı qorusun!”

“Bundan sonra da birlikdə Azərbaycan naminə işlərimizi davam etdirəcəyik”

Gürcüstanın Qardabani şəhərindən **Aygül İsayeva**:

“Möhtərəm cənab Prezident! Qarabağımızı işğaldan azad etməklə 2020-ci il tarixin ən gözəl illi etdiyiniz, Azərbaycanı qalib, regionda lider dövlətə çevirdiyiniz, həmçinin dünya azərbaycanlılarına zəfər yaşatdığınız üçün Sizə dərin minnətdarlığımı bildirmək istədim.

Gürcüstan azərbaycanlıları 44 gün ərzində Sizinlə kənd, rayon və şəhərlərimizin bir-bir azad edilməsi müjdəsini böyük həyə-

can və sevinc göz yaşları içərisində qarşılayırdı.

Sizin göstərişinizə əsasən Azərbaycan Respublikasının Diaspora İş üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan haqqıqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə görə “Diaspora fəaliyyətində xidmətə görə” medalı ilə təltif edildim.

Sizin bu diqqət və qaygınızı ürəkəndən alqışlayırıq. Sizi əmin edirik ki, bundan sonra da birlikdə və böyük əzmlə Azərbaycan naminə mənəvi borc hesab etdiyimiz işlərimizi davam etdirəcəyik.

Sizə bir daha dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları, xüsusilə də Gürcüstan azərbaycanlılarını daim diqqətinizdə saxladığınıza görə səmimi-qəlbədən təşəkkür edirəm, möhkəm cansağlığı arzu edirəm.”

“Sizin fəaliyyətiniz Azərbaycanın daha böyük tərəqqi əldə etməsinə şərait yaradacaqdır”

Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərindən **Fərid Məmmədov**:

“Hörmətli cənab Prezident!

Mən ABŞ-in İllinoys ştatının Çikaqo şəhərində 2015-ci ildən fəaliyyət göstərən Amerikanın Orta Qərbi Ştatları üzrə Azərbaycan Mərkəzi adlı təşkilatın rəhbəriyəm.

Bu il dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətlə Azərbaycan diasporunun fəal üzvləri “Diaspora fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir. Bu diqqət və dəyərə görə, ilk növbədə, Sizə dərin təşəkkürümü bildirirəm. Biz Vətəndən uzaqda olsaq da, hər zaman Azərbaycan dəyərlərini qoruyur və burada tanınması üçün əlimizdən nə gəlsə etməyə hazırıq.

Əminəm ki, Sizin yüksək dövlət vəzifədə fəaliyyətiniz Azərbaycan dövlətinin hər zaman bütün sahələrdə daha böyük tərəqqi əldə etməsinə şərait yaradacaqdır.

Cənab Prezident, Siz səmimi-qəlbədən möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin uğurla həyata keçməsinə arzu edirəm. Göstərdiyiniz diqqət və fəaliyyətimizə verdiyiniz dəyər üçün ailəm adından və İllinoysda yaşayan azərbaycanlılar adından Sizə təşəkkür edirəm.”

“Qarabağ Zəfəri Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi”

Türkiyənin Adana şəhərindən **Cahangir Novruzov** yazır:

“Möhtərəm Prezidentim!

Siyasi və strateji zəkənizin əsəri olan Qarabağ Zəfərinin Azərbaycan xalqını bir yumruq kimi birləşdirdiyi bu sevincli günlərdə, unudulmaz Ulu Öndərimiz Heydər Əliyev bizə miras qoyub getdiyi “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” ərfəsində, dünyanın dörd bir yerinə yayılmış və vahid vücut kimi vətənimiz uğrunda fəaliyyət göstərən Azərbaycan diasporunun üzvlərini təltifləndirmək üçün təsis etdiyiniz bu dəyərli mükafat, bizlərin əməyini verdiyiniz böyük bir dəyərdir. Bu mükafatı alanlar sırasında mənə də unutmduğunuz üçün, şəhid və qazilərimize yardım məqsədilə yaratdığınız “YAŞAT” Fondunun himayədarları heyətində mənə də layiq gördüyünüz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Ayrıca Qarabağ Zəfəri ilə Azərbaycanı sevincindiriyiniz üçün, xalqımızın 30 illik yollarında məhəmmat qoyduğunuz üçün, Xocalı və 1-ci Qarabağ müharibəsinin şəhidlərinin də qanını yerdə qoymadığınız üçün, ağlar anlarına qələbə sevinci yaşatdığınız üçün, övladlarımızın sonsuz qədr başlarını dik tutaraq yaşayacaqları üçün Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirməkdən şərəf hissi yaşayıram.”

“Sizin doğru siyasətiniz və güclü ordumuz sayəsində illərlə işğal altında olan topraqlarımız azad edildi”

Xocavənd sakini **Türkan Mərkəzi**:

“Dahi Sərkərdə və Müzəffər Ali Baş Komandan!

Mənim 22 yaşım var. Əslən Xocavənd rayonunun Salakətin kəndindəyəm. Düzdür, mən Xocavəndi görməmişəm, amma ürayim həmişə Xocavəndə döyünüb. Mən bir azərbaycanlı kimi Sizə və

Ordumuza təşəkkürümü bildirirəm. Sizin doğru siyasətiniz və güclü ordumuz sayəsində illərlə işğal altında olan topraqlarımız azad edildi. Şəhidlərimizin valideynlərinin əllərindən öpürəm. Şəhidlərimizə Allahdan rəhmət, yaradılışımızda şəfa diləyirəm. Xalqımıza da birlik göstərdikləri üçün təşəkkürümü bildirirəm.

Yaşasın Ali Baş Komandan! Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!”

“Diaspora qayğı, dəstək göstərməklə ana Vətənimizin heç də uzaqda olmadığını hiss etdirirsiniz”

İsveçin Yönçöpinq şəhərindən **İrada Əliyeva-Söderberq**:

“Möhtərəm cənab Prezident!

“Diaspora fəaliyyətində xidmətə görə” medalı ilə təltif edildiyimə görə Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm.

Bu çətin, tarixi əhəmiyyətli dönmədə, bütün Azərbaycan xalqının ümid və arzularını doğrultmaq üçün, Azərbaycan dövlətinin dünya coğrafiyasında, dünya siyasi xəritəsində, dünya diplomatiyasında öz yerini möhkəmləndirmək işlərinin ağır yükünü çiyənizdə daşdığınız bir zamanda bizi, Azərbaycandan kənarında yaşayan Azərbaycan diasporunu da diqqətdə saxlayırsınız. Diaspora qayğı, dəstək göstərməklə ana Vətənimizin heç də uzaqda olmadığını, hansı ölkədə yaşamağımızdan asılı olmayaraq Azərbaycan dövlətinin Azərbaycan diasporunun yanında olduğunu hiss etdirirsiniz. Xalqımıza, dövlətimizə xidmət etmək hər birimizin şərəfli borcumuzdur. Mən bundan sonra da mənə göstərilən bu şərəfli diqqəti doğrultmaq üçün bütün gücümle, bacarıqla çalışacağam. Doğma Vətənimiz Azərbaycanı yaşadığımız İsveç Krallığında böyük başucalığı ilə təmsil edəcəyəm. Mənə göstərilən etimadı doğrultmaq üçün bundan sonra da milli mənafehlərimizi hər şeydən üstün tutaraq birliyimizə, həmrəyliyimizə xidmət edəcəyəm.”

“Əminik ki, dağıdılan, viran qoyulan evlərimiz Sizin sayənizdə yenidən dirçələcək”

Füzuli rayon sakini **Nəriman Nəsirov** yazır:

“Hörmətli cənab Prezident!

Bu gün Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, Sizin kimi Prezidenti, Müzəffər Ali Baş Komandanı var. Erməni cəlladlarının illərlə xalqımızın başına gətirdikləri müsibətlərin qisasını aldınız, 30 illik Qarabağ problemini həll etdiniz, ata-baba yurduymuzu erməni faşistlərdən təmizlədiniz, bizim oları bizə qaytardınız. Azad olunan topraqlarımıza səfərlərinizi böyük sevinclə izləyirik. Biz qayıtmalı idik və qayıtdıq!

Əminik ki, dağıdılan, viran qoyulan evlərimiz Sizin sayənizdə yenidən dirçələcək.

Mən Horadiz şəhər məscidinin axunduyam. 44 günlük Vətən müharibəsi dövründə biz din adamları da xalqımız, dövlətimiz üçün dualar etdik. Hər zaman Sizin əmrinizə müntəzirk və Sizin əsgərləriniz. Qələbə münasibətlə Sizi və ailənizi Füzuli dindarları adından səmimi-qəlbədən təbrik edir, Allahdan Sizlərə möhkəm cansağlığı arzulayıram.”

“Siz Laçını azad etməklə mənə yeni həyat verdiniz”

Sabirabad rayon sakini **Mirzə Mirzəyev**:

“Müzəffər Ali Baş Komandan, Vətən müharibəsinin Milli Qəhrəmanı, şərəfli ord generalı, qarabağlıları başucada edən əbədi Prezidentimiz İlham Əliyev!

Allah Sizi qorusun! Siz biz köçkünləri sevincindiriniz, Allah da Sizi sevincindirsin. Arzu edirəm ki, bütün azad edilmiş rayonlarda heykeliniz ucaldılsın. İstərdim ki, uzun illər Prezidentimiz olmasını işğaldan azad olunmuş yerlərimizi əvvəlkindən də gözəl məkan çevirəsiniz. Çox sağ olun ki, 30 il əşirlikdə olan topraqlarımızı azad etdiniz. Qarabağ həsrəti ilə dünyasını dəyişmiş Ulu Öndər Heydər Əliyevin ruhu şad oldu. Mən Laçın rayon sakiniyəm. 65 yaşım var, artıq ümidim yox idi ki, bir daha Laçını görə bilərəm. Siz Laçını azad etməklə mənə yeni həyat verdiniz.”

DÜNYA ORDULARI AZƏRBAYCANDAN ÖYRƏNİRLƏR

İlham Əliyev yeni müharibə nümunəsi yaradıb

Əvvəlki 1-ci səh.

Bütün dünyanın gördüyü, aşkar nəticəsini bildiyi yeni müharibə nümunəsinə əsaslanaraq bildirdi!
Azərbaycanın Vətən müharibəsindən sonrakı dövründə baş verənlər də Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediklərinin təsdiqinə çevrildi!

Bu gün dünya müzəffər Sərkərdəminin dediklərini təkcə təsdiq etməklə kifayətlənmir, eyni zamanda Azərbaycanın öyrənməyi vacibliyini də gizlətmir!

Həm ətraf edir ki, Azərbaycan, həttdən, XXI əsrin yeni müharibə modelini ortaya qoyub!

Bu model öyrənmək, yararlanmaq və öz ordusunda tətbiq etmək zəruridir, özləri üçün faydalıdır!

Dünya mediasına sızan informasiyaya görə, 2020-ci ilin dekabr ayında NATO Berlində fəvqəladə və məxfi toplantı keçirərək Azərbaycan Ordusunun zərbə pilotsuz aparatları və digər dronlarla Ermənistan ordusuna qarşı həyata keçirdiyi həmlələri, həmin həmlələrə dair Azərbaycan Müdafiə Nazirliyinin yaydığı görüntüləri araşdırmışdır. Hərbi mütəxəssislərin yekun rəyi belə olmuşdur: "Biz silahlanma və müharibə strategiyasında indiyə qədər olduğu kimi davam etsək, uduzacağıq".

Biz bu kimi fikirləri ABŞ-ın Quru Qoşunlarının ordu generalından, yüksək çinli rusiyalı və ukraynalı hərbiçilərdən də eşitdik!

Eşitdik və fəxr etdik!

Bəli, müstəqil dövlət kimi ilk dəfə müharibə aparən Azərbaycan yeni hərbi taktika və strategiya, müharibə nümunəsi göstərdi!

Bu, ilk növbədə, cənab İlham Əliyevin bütün dünya tərəfindən etiraf olunan hərbi qələbəsidir!

Bəs Azərbaycan Ordusu hansı yeniliklərə bu qələbəyə və nümunəyə nail olub? Birlikdə nəzərdən keçirək.

■ Ən əvvəl eks-hücumdan hücum keçərək görünməmiş uğura imza atmaq! Ən qısa müddətdə - 44 gündə düşməni təslim etdi;



■ Yeni taktika və strategiya tətbiq etməklə XXI əsrdə birinci olaraq ortaya yeni müharibə nümunəsi qoydu;

■ Müstəqil dövlət olaraq ilk dəfə apardığı qalibiyyətli müharibə dünya müharibə tarixinə düşdü, digər dövlətlər tərəfindən PUA-ların uğurlu tətbiqi öyrənilməyə başlandı;

■ Dağlıq ərazidə, təbii relyefin mürəkkəbliyi şəraitində beton bunkerləri, möhkəmləndirilmiş səngərləri və müasir gözlədiyi mövqelərdən yan keçərək və daim atəş altında saxlayaraq gözləmədi-

■ Dron müharibəsinin ən yeni və ən mükəmməl nümunəsi yaradıldı;

■ Azərbaycan əsgəri Şuşa əməliyyatında divar kimi qayalara dirmaşaraq soyuq və yüngül atıcı silahlarla əlbəyaxa döyülməklə qala şəhərini fəth nümunəsini ortaya qoydu;

■ Daha bir yenilik: düşmənin möhkəmləndirilmiş, minalanmış, uzun müddətə müdafiəyə hazırlanaraq hücum gözlədiyi mövqelərdən yan keçərək və daim atəş altında saxlayaraq gözləmədi-

yi yerdən, gözləmədiyi şəkildə hücum keçməklə qələbə çaldı.

Bütün bunlarla bəhəm, hərbi əməliyyatlar başlayandan PUA-lar vasitəsilə aşağıdakı əsas hərbi hədəflər sistemli şəkildə məhv edilməyə başlandı:

■ Düşmənin hava hücumundan müdafiə sistemləri müxtəlif üsul və vasitələrlə sıradan çıxarıldı;

■ Radiolokasiya sistemləri və komanda məntəqələri məhv edilərək düşmənin hərbi birləşmələrinin idarə olunması iflic vəziyyətinə salındı;

■ Dəqiq dron zərbələri ilə düşmənin yerdəyişən və köməyə gedən canlı qüvvəsi hərəkətdə olarkən məhv edildi;

■ Cəbhənin arxa dərinliyində yerləşən düşmənin top, minomyot və raket qurğuları dəqiq atəşlərlə sıradan çıxarıldı;

■ Düşmənin tankları və digər zirehli texnikası qısa müddətdə tamamilə məhv edildi və ya qənimət götürüldü;

■ Düşmənin sursat anbarları aşkara çıxarılaraq öncədən məhv edildi, hər növ silahlar sursatsız qoyularaq bu qayda ilə susduruldu;

■ Hərbi əməliyyatın gedişi elə planlaşdırıldı ki, nəticədə düşmənin böyük bir ərazidə mühəsirə vəziyyətinə düşərək bütün növ təchizat və təminatdan məhrum edildi;

■ Əvvəlcədən bəlli şəraitdə döyüş-cək xüsusi təyinatlıların məqsədəuyğun şəkildə və sistemli qaydada hazırlanması onların gücündən yüksək effektivliklə istifadəyə imkan yaratdı!

Müzəffər Ali Baş Komandan İlham Əliyev müharibə davam edən müddətdə hərbi əməliyyatların hazırlanması və icrası ilə bağlı artıq bu gün sirs sayılmayan addımları da açıqladı:

■ Hər günün döyüş tapşırığı verilir, hər axşam nəticələr yoxlanılıb təhlil olunurdu;

■ Hər dəfə düşmənin gözləmədiyi istiqamətdən və yerdən hücumu keçirildi.

■ Ən maraqlı məqamlardan biri bu idi ki, Azərbaycan müharibəni açıq və şəffaf şəkildə aparırdı. Belə ki, öz evində oturan hər bir Azərbaycan vətəndaşı televiziya vasitəsilə gün ərzində PUA-lar və dəqiq mərmir zərbələri ilə düşmənin canlı qüvvəsinin və zirehli texnikasının darmadağın edildiyi məqamlara elə dronların öz çəkilişində baxırdı.


Bu da indiyədək dünya hərbi tarixində görünməmiş hallardan sayılır! Bütün bunlar son nəticədə ən az itki ilə ən yüksək nəticə qazanılmasına yol açdı!

Daha iki məqam:

■ *Azərbaycan Ordusunun qələbəsində ən mühüm amil peşəkərlik, iradə, qəhrəmanlıq, milli ruh, iqtidatla xalq birliyi olmuşdur!*

■ *Vətən müharibəsi həm də sübut etdi ki, Azərbaycan tarixində heç vaxt indiki qədər güclü olmayıb!*

Bəxtiyar SADIQOV



Hərbçilərin sağlamlığı daim diqqət mərkəzindədir

Mobil səhra hospitalları və səyyar tibb qrupları günün 24 saatında fasiləsiz olaraq şəxsi heyətin sağlamlığının keşiyindədir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş ərazilərdə yeni dislokasiya olunan bölmələrin hərtərəfli təminatının, sosial-məişət şəraitinin və tibb xidmətinin təşkili ilə bağlı heyətə keçirilən tədbirlər davam edir.

Vətən müharibəsi başlayan gündən müxtəlif istiqamətlərdə yaradılan mobil səhra hospitalları bu gün də şəxsi heyətin sağlamlığının qorunması məqsədilə sutka ərzində fasiləsiz olaraq gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.

Bundan əlavə, stasionar tibb məntəqələri inşa edilənədək isə bir neçə səyyar tibb qrupları da yaradılıb. Müxtəlif ixtisaslardan olan həkimlərdən təşkil edilən qruplar plana uyğun olaraq bölmələrdə olur, şəxsi heyəti müayinə edir, tövsiyələr verir. Kompleks müalicəyə ehtiyacı olan hərbi qulluqçular hərbi tibb məntəqələrinə göndərilir.

Bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Ermənistan Respublikası silahlı qüvvələrinin hərbi qulluqçuları və bir müddət əvvəlki şəxslər tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin yandırılmasını əks etdirən videogörüntü yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki,

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlil zamanı həmin videogörüntünün reallığı əks etdirməsi müəyyən edilmişdir. Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizmlə və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə

çəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin edilməklə ictimaiyyətə geniş məlumat verəcək.

Bununla yanaşı, bu kimi videogörüntülərlə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işlərinin başlanılmasıyla müvafiq araşdırmaların aparılıb ictimaiyyətə ətraflı məlumatın verilməsinə baxmayaraq, təəssüf ki, Ermənistan tərəfi Azərbaycan hərbi qulluqçularına və mülki şəxslərinə qarşı cinayətlərin törədilməsi faktlarına dair araşdırma

aparmır, cinayət törətmiş şəxslərin cəzalandırılmasından ötrü heç bir tədbir görmür.

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan hüquq mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş hərbi cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və dünya ictimaiyyətini məlumatlandırmağa çağırır.

Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin yandırılması faktı üzrə cinayət işi başlanıb



2021-ci il "Nizami Gəncəvi ili" dir

Əvvəlki 1-ci səh.

Hələ XII əsrdə Azərbaycan torpağında - dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim şəhərimiz Gəncədə belə bir dühanın, mütəfəkkirin, söz sərrafının yaşayıb yaratması, əsərləri ilə bütün dünyada şöhrət tapması xalqımızın yüksək mədəni potensialından, malik olduğumuz ali dəyərlərdən xəbər verir. Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən, ecazkar söz sənəti inciləri ilə qalblarda əbədiləşən Nizami Gəncəvinin "Xəmsə"si dünya poetik-fəlsəfi fikrinin zirvəsində qərar tutub.

Mütəfəkkir şairin yaradıcılığı özündən sonrakı dövrdə böyük bir ədəbi məktəb formalaşdırıb. Nizami Gəncəvi sözünün işığında dünyanın müxtəlif ölkələrində yüzlərlə şair, filosof yetişib. Onun əsərləri dünya fəlsəfi fikrinə yeni bir istiqamət, yön verib. Dahi şairimizin ən məşhur kitabxana və muzeyləri bəzəyən əsərləri Şərq miniatür sənətinin inkişafında da önəmli rol oynayıb.

880 illik işiq

Bu il böyük mütəfəkkirin anadan olmasının 880 illiyi tamam olur. Ölkəmizdə "Nizami Gəncəvi ili" elan edilməsi də elə bu əlamətdar hadisə ilə bağlıdır. Onu da qeyd edək ki, Nizami Gəncəvinin yubileyi ölkəmizdə həmişə bir el bayramına çevrilir. Ən yüksək səviyyədə təntənə ilə keçirilir. Xüsusilə, dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Bu tarix fəzadə qarşı müharibənin ilk ilinə, kifayət qədər gərgin vaxtlara təsadüf etsə də, dahi şairin 800 illik yubileyi yenə diqqətdən kənar qalmayıb. Keçmiş ittifaqın müxtəlif məkanlarında, hətta o vaxt mühasirə şəraitində olan Sankt-Peterburqda belə yubiley tədbirləri təşkil olunub. Doğma Azərbaycanda isə görkəmli mütəfəkkirimizə ümumxalq sevgisi, onun xatirəsinə ehtiram müxtəlif tədbirlərlə öz ifadəsini tapıb. Nizami müdriyyəti, böyük şairin bəşəriyyətə tələp etdiyi mədəni dəyərlər ən çətin zamanlarda da insanları üçün bir ümid işığına, gələcəyə, inkişafa yol göstərən mədəni bələdiyyəyə çevrilib.

Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli Lider Heydər Əliyev başqa mütəfəkkirlərimiz kimi Nizami Gəncəvi irsinə daim xüsusi diqqət yetirirdi. Ulu Öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsinə, nəşrinə və təbliğinə daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açıdı. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkəmizin mədəni həyatının əlamətdar hadisələri idi.



Əsrlərdən gələn səs

səsinə çevrildi. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi də dövlət səviyyəsində silsilə tədbirlərlə geniş şəkildə qeyd edildi.

Yaradıcılığı həmişə dünya şərqşünaslığı elminin marağ dairəsində olan Nizami Gəncəvinin əsərlərinin öyrənilməsi və təbliği sahəsində də bu illər ərzində xeyli işlər görüldü və onlar davam etdirilməkdədir. Dahi şairin əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidli mətni hazırlanıb. Kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib. Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaşın obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə meqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Nizami Gəncəvinin adını daşıyır. Böyük Britaniyanın Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi həzrədə uğurla fəaliyyət göstərməkdədir.

Nizami Gəncəvi yaradıcılığına ehtiram

Dahi şairin 880 illik yubileyi şərafinə bütöv bir ilin məhz onun adına, yaradıcılığına həsr edilməsi isə ilk dəfədir. Bu, Azərbaycan Pre-

dardır. Biz bu Zəfəri ədalət uğrunda apardığımız savaşda qazandıq. Azərbaycan Ordusu Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə düşməne qalib gələrək illərdir işğalçı Ermənistanın tanımadığı, tapdığını ədaləti bərpa etdi. Milyonlarla soydaşımızın pozulmuş haqlarını, hüquqlarını özünə qaytardı. Əzəli torpaqlarımıza qayıdıq üçün yol açdı. Bu torpaqlarda ermənilərin 30 illik qarabazarlıq dövrü bitdi.

44 günlük Vətən müharibəsində xeyir şər üzərində qələbə çaldı. Bu, Qarabağ torpaqlarında hər kəsin rifahında yaşamasına, xoşbəxt bir həyatın qurulmasına, insan hüquq və azadlıqlarının qorunmasına, ermənilərin illərlə xarabalıqlara çevirdikləri məkanlarımızın yenidən cənəmə çevrilməsinə zəmin yaranan qələbədir. Nizami Gəncəvinin əsərlərinin də əsas qayəsində məhz bəşəriyyət üçün bu ali məqsədlər durur. Böyük mütəfəkkir "Xəmsə"sində də, lirik şeirlərində də məhz mütərəqqi ideyaları, inkişaf niyyətlərini təbliğ edirdi. Dağıdıcılığı yox, quruculuğu, nifrəti, insana əzab verməyi yox, onun rifahına çalışmağı öne çəkirdi. Ədaləti, insanpərvərliyi, sevgini, dostluğu, əməksevərliyi, dürüstlüyü, səfəliyi və s. bu kimi mədəni keyfiyyətləri insanlığın zineti kimi göstərir.

Onun əsərlərində XII əsrin həyatı mənzərəsi şairin duyğuları, düşüncələri, arzuları şəklində əks olunur. Amma bu təkə cəmi bir əsrə sığan həyat deyil. Ümumən bəşəriyyətin keçmiş, bu gün və gələcəyidir. Nizami Gəncəvi yaradıcılığında cəmiyyətdəki ziddiyyətlər, ağır epik lövhələr, həmin ziddiyyət və ağırlıqlardan doğan narazılıqlar qədr bu ziddiyyətlərin, əzab və əziyyətlərin aradan qalxacağına, xeyrin hər zaman qalib gələcəyinə böyük bir ümid də var.

"Nizami Gəncəvi ili"nin elan olunması ilə eyni gündə Azərbaycan Prezidenti öz çıxışı zamanı Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi əsrlərdən süzülüb gələn bu ümid işığının realığına çevrilmişdir. Yene də xeyrin qalibiyyətidir. Bundan sonra da hər zaman belə olacağına inanırıq.

Nizami Gəncəvinin 880 illik yubiley tədbirləri, artıq azad Şuşamızda da keçiriləcək. Sevgisi ilə mədəni dünyamızı hiifz edən Nizami Gəncəvi kimi mütəfəkkirlərimizin nigarın ruhu kimi Şuşa da artıq şadıddır. Ermənilərin yaratdığı viranələrdə məskən salmış qarğa-quzğunların yerini çox tezliklə cənnət quşları tutacaq, şəhərin ilkin, tarixi siması bərpa ediləcək. Xarəbülül festivalında "Qarabağ bülülləri"nin səsi-sədası şərəf qalib gəlmiş xeyrin nəğməsi kimi bütün aləmə yayılacaq.

Və Nizami misralarının əsrlərdən gələn səsi bundan sonra da xoşbəxtliyin, firavanlığın, nicatın yolunu göstərəcək.

İradə ƏLİYEVƏ, "Azərbaycan"

Elm xadimləri

Elmə və təhsilə həsr edilmiş alim ömrü

Dərin elmi intuisiyaya, fenomenal yaddaşa, yüksək təşkilatçılıq bacarığına, mədəniyyətə malik, hossas, qayğıkeş bir insan olan Elşad Məcnun oğlu Qurbanov Azərbaycanda müasir dünya səviyyəsinə uyğun olan təhsil sisteminin təşkilatçı öz əməyini əsirgəməyən şəxslərdən biridir. O, ömrünün çox hissəsini təhsilə həsr etməklə, gənclərin savadlı və şəxsiyyət kimi formalaşmasında ölümləndirən gələni əsirgəməmişdir. Hal-hazırda da çalışdığı Bakı Dövlət Universitetində Azərbaycan elmini dünya səviyyəsinə uyğun olaraq gənclərə öyrədir. Sadə kənd həyatından qaynar şəhər mühitinə qədər keçdiyi ömrü yolunda minlərlə gəncin savadlanmasında, elmi biliklərinin yığılmasında, insan kimi həyatda formalaşmasında onun rolu az olmamışdır.



Elşad Qurbanov 1951-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində anadan olub. 1968-ci ildə Naxçıvan MR-nin Şahbuz rayonunun Aşağı Qışlıq kənd orta məktəbini, 1973-cü ildə Bakı şəhərində 8 nömrəli tibb məktəbini, 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsini bitirib. 1979-1982-ci illərdə istehsalatdan ayrılmaqla Azərbaycan SSR EA Botanika İnstitutunda botanika ixtisası üzrə aspiranturada təhsil alıb. 1982-ci ildən Bakı Dövlət Universitetində baş laborant kimi emək fəaliyyətinə başlayıb, 1988-ci ildən Botanika kafedrasında müəllim kimi müəllim vəzifəsində çalışıb. 1992-ci ildən bu günə qədər BDU-nun Botanika kafedrasının müdiri vəzifəsində işləyir.

E.Qurbanov 1984-cü ildə "Naxçıvançay hövzəsinin florası, bitkililiyi və onun fitomelioreativ əhəmiyyəti" mövzusunda biologiya üzrə fəlsəfə doktoru, 2004-cü ildə "Atropatan əyalətinin flora və bitkililiyi (Azərbaycan Respublikası ərazisində)" mövzusunda biologiya üzrə elmlər doktoru elmi dərəcəsinə və həmin ildən professor elmi adını almış, 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir. Həyatını elmə sərf edən, təhsil üzrə əməli bilən Elşad Qurbanov əsl müəllim kimi həm öyrədən, həm də öyrənilən, dir. Onun yazmış olduğu əli əsərlər, dərslərlər dünya standartlarına uyğun olaraq ali məktəblərin geniş kitab şəbəkəsinin yaranmasına kömək edib. O, 50-ə qədər yoxluq nurlu gələcəyə istiqamətləndirərkən, yazmış olduğu əsərlər öz elmiliyi, sadə və başa düşülməsinə görə diqqət cəlb edir.

"Atropatan əyalətinin flora və bitkililiyi (Azərbaycan Respublikası ərazisində)" adlı doktorluq işində o, Azərbaycan elminə bitki növlərinin yeni yayılma areallarının yayılmasına böyük töhfələr verib. Atropatan florasına adı 2595 bitkilin Naxçıvan və latın dillərində adları qeyd edilib, 6 mindən çox herbari nümunəsi toplanaraq herbari fonduna verilib. Bu işə ona əsas verir ki, Elşad Qurbanov müəllim olmaqda yanaşı, həm də əsl tədqiqatçı, elmi adamdır. O, öz enerjisini xalqdan, elmdən əsirgəməyib.

Bir çox elmi əsərlərdə Atropatanı qondarma "erməni əyalətinin" tərkibində yerini əyalət kimi göstərirlər. Tədqiqatçı Elşad Qurbanov klassik və müasir coğrafiya və tarixi alimlərin əsərlərinə etibar edərək elmi araşdırmalar aparıb, növməqəlgəlmə mərkəzlərindən biri olan Atropatanın sərbəst bir əyalət olduğunu sübut edib.

Atropatan əyaləti Azərbaycan ərazisində Naxçıvanı, Kiçik Qafqazın cənub hissəsini və Diabar (Zuvand) bölgəsini əhatə edir ki, doktorant 1983-cü ildən bu dövrə qədər həmin ərazinin flora və bitkililiyini öyrənib. Atropatanın flora və bitkililiyinin müasir vəziyyətini öyrənməklə o, ərazidə 116 fəsiləyə, 751 cinsə ad 2595 ali spurlu, çılpaqtoxmulu və çiçəklili bitki növlərinin yayıldığını göstərib. Bitkilərin həyatı formasını öyrənərək 39 növ ağac, 91 kol, 24 yarımkol, 1465 çoxillik ot, 780 birillik, 164 ikillik, 32 bir-ikillik bitki yayıldığını müəyyən edərək, ərazidə 144 növ Azərbaycan, 383 növ Qafqaz endemiki olduğuşunu təyin edib.

İk dəfə olaraq Elşad Qurbanov Atropatan florasının 2595 növdən ibarət konseptini tərtib edib, floranın sistematiği, biomorfologiyı, ekoloji-coğrafi tərtibini verib. Tədqiqatçı tərəfindən Atropatan ərazisində səhra, yarımsəhra, meşə, firiqana, bozıq, çəmən, su-bataqlıq, daşlıq, töküntülük, psevdomakki, 9 bitkilik tipinin yayıldığını aşkarlanmış, təbiəti və antropogen amillərin təsiri ilə onlarda baş verən suksessiyaalın gedişi və istiqaməti təyin edilib. Formasiya və assosiasiya səviyyəsində hər bitkilik tipinin təsnifatı verilib.

Elşad Qurbanov öz əməyi sayəsində ilk dəfə olaraq Atropatan ərazisinin 1/100000 məşabında bitkilik xəritəsini işləyib hazırlayıb. İlk dəfə olaraq Azərbaycan ərazisi üzrə morfologiyı və ekoloji xüsusiyyətləri, fitosenoloji quruluşu və fizonomluğu ilə fərqlənən "psevdomakki" bitkilik tipinə müəyyən edib. İlk dəfə ərazi üçün 15-ə qədər növün yeni yayılma areallarını elmə getirib. Onun tərəfindən flora və bitkililiyinin genezisi deqiqləşdirilib, endemik, relik, nadir rast gəlinən və nəslə kəsilməkdə olan növlərin və bitkiliklərin qorunması ilə bağlı Azərbaycan Respublikası Ekologiyası və Təbiə Sərvətlər Nazirliyinə, torpaqların geobotaniki tədqiqat metodikası və torpaqların qiymətləndirilməsinə dair tövsiyələr Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinə verilib.

O, Azərbaycanda geobotanika elminin inkişafında digər alimlərlə yanaşı, öz əməyini əsirgəməyib. Geocoğrafi arealların müəyyən edib, geobotaniki rayonlaşdırılma xəritələrini tərtib edib. Eksperimental botanika sahəsində tədqiqatlar apararaq gözəl nəticələr əldə edib. Arid

və nadir meşə sahələrini öyrənərək Kiçik Qafqazda yayılmış bir sıra nadir ağac və kol növlərini tədqiq etmişdir. Vələs, fıstıq, ağcaqayın və digər növ ağacları təyin etməklə araşdırmalar aparıb. Bundan başqa, subtropik meşə zonasını və Tuqay meşələrini öyrənmiş, bu ərazidə yayılmış qovaq, dəmirağacı, şümşəd və bu kimi digər növləri öz işlərində əks etdirib. Səhra bitki örtüyünün əsasən Kiçik Qafqazın yüksək və aşağı dağ qurşağında yayıldığını, eləcə də Naxçıvan ərazisində yüksək dağlıq qurşağda olduğunu, çöl bitkililiyinin iqlimdən asılı olaraq dağ səviyyəsindən başlayaraq dəyişdiyini göstərib. Atropatanın istər alp çəmənliyini, istərsə də bataqlıq bitkililiyini öyrənməklə Elşad müəllim elmə böyük töhfə verib. Əsas bitki qruplaşmaları aydınlaşdırılmış, onların geobotaniki və təsərrüfat xarakteristikası müəyyənləşmiş, flora və bitkililiyinin genezisi aşkarlanmış, onların qorunması yolları, introduksiya edilməsi elmi əsaslarla verilibmişdir. Elşad müəllim həmçinin təbiəti yem sahələrinin (yay və qış otlaqlarının), dərman bitkilərinin, efir-yaglı bitkilərin, vitaminli və bal verən bitkilərin, o cümlədən bitkilər tələminin bioloji əsasları səmərəli istifadə edilməsi və mühafizəsi probleminin həlli yollarını öyrənib.

Yüksək elmi potensiala və insanlığı qabiliyyətinə malik olan Elşad Qurbanov öz əməyini gənclər üçün də əsirgəmir. Qəlbində dağ vıqarı, günəş nuru olan Elşad müəllim elmi biliyini gənclərə seve-sevə öyrədir, onların gələcək elmi yollarına nur saçır. O, daima axtarırdı ki, yeni-yeni elmi ideyaların üzə çıxarılmasında fəaliyyət göstərsin. İnsanları duymaq və onları insan kimi formalaşdırmaq o qədər də asan iş deyil. Lakin yaradıcı şəxs olan Elşad müəllim bu çətin işin öhdəsindən sərəflə gəlir. Bir sözlə, Azərbaycanda elmi kadrların hazırlanmasında, onlarda elmi biliklərinin müasir dünya səviyyəsində formalaşmasında, insani keyfiyyətlərinin aşılanmasında öz əməyini əsirgəmir.

Elşad Qurbanovun yorulmaz tədqiqatları nəticəsində xüsusilə monoqrafiya, dərslək və dərslərsəit işiq üzü görmüşdür. Bunlardan "Bitki ekologiiyası (geobotanikanın əsasları ilə)", "Растительный мир бассейна реки Нахичеванчары", "Bitki morfologiyası", "Ali bitkilərin sistematiikasından laboratoriya məşğələləri", "Флора и растительность Атропатанской провинции (на территории Азербайджана)", "Ali bitkilərin sistematiikasi", "Dərman bitkiləri", "Geobotanika", "Bitki morfologiyası" və s. kitablar qələminin məhsuludur.

Müəllifin hər bir əsərini oxuduqca orada Azərbaycan diyarının hər bir guşəsi göz önündə canlanır. Naxçıvan ərazisi haqqında yazdığı monoqrafiyada o ərazinin gözəlliyi, bitkililiyi haqqında geniş məlumat verir. Bitki örtüyü, ərazinin fiziki-coğrafi xarakteri, taksonomik coğrafi analiz, ekobiomorfoloji analiz, səhra və yarımsəhra bitkililiyi, çöl-çəmən, su-bataqlıq, daşlıq-çınqıllı sahələrdə olan bitkilər haqqında geniş məlumat verməklə Naxçıvan təbiiatının füsunkarlığını göstərib. Regionda rast gəlinən bitkilərin dərman, boyaq və digər məqsədlər üçün istifadəsini qeyd edir. O, həmçinin fitomelioreativ tədbirlərin həyata keçirilməsi haqqda tövsiyələr verir.

Müəlliflərlə birlikdə yazmış olduğu "Bitki ekologiiyası (geobotanikanın əsasları ilə)" adlı dərslərsəit məzmunu və həcmine görə biologiya və kənd təsərrüfatı ixtisası verən fakültələrin tələbələri, aspirant və müəllimləri, həm də nəzəri və təcürbi ekologiiyanın, kənd təsərrüfatının müxtəlif sahələrində çalışan mütəxəssislər üçün faydalıdır.

Müəllifin bir əsəri öz dəyərliliyinə görə qiymətlidir. İstər monoqrafiya kimi, istərsə də dərslək kimi yazmış olduğu əsərlər qiymətli bilik verən bir mənəbərdir. Dərslək kimi yazmış olduğu "Ali bitkilərin sistematiikasi" müasir dövr dərsləklerinin intellektual təhsil sisteminin öyrənilməsinə mühüm əhəmiyyət kəsb edir.

"Dərman bitkiləri" adlı kitabında alim formakopeyaya daxil olunmuş, Azərbaycan florasında geniş yayılmış və zəngin ehtiyatı olan 100 növdən artıq dərman bitkisi haqqda məlumat verib. Dərsləkdə adları çəkilən bitkilərin respublikamızda geniş yayıldığı ərazilər göstərilib, onların yığılması və qorunulması şəraiti haqqda tövsiyələr qeyd olunub. Kitabda müəllif tərəfindən dərman bitkilərinin biokimyəvi tərkibi haqqda səhifə məlumatlar verilməklə yanaşı, onların müvafiq xəstəliklərdə müalicəvi xarakteristikası da izah edilibmişdir. Həmçinin dərman bitkilərinin oxucular tərəfindən təbiiatda tanınmasına kömək məqsədində rəngli şəkilləri verilmiş və xalq təbabətində istifadə edilməsi üçün reseptlər təqdim edilib.

Qloballaşan dünyada süni dərman preparatlarından uzaqlaşın və təbii üsullarla müalicəni üstün bilib inkişaf etmiş dünya səhiyyəsinə bitki mənşə-

li dərmanlardan istifadəyə xüsusi önəm verilir. Azərbaycan florasında rast gəlinən və fitoterapiyada əvəzsiz qiyməti olan dərman bitkilərindən istifadə qaydalarının göstərilməsi xüsusi məharət tələb edir ki, E.Qurbanov bu baxımdan onun öhdəsindən ustalıqla gəlmişdir. Dərsləkdə maraqlı cəhətlərdən biri də istifadə olunan dərman bitkilərinin adlarının Azərbaycan, rus və latın dillərində verilməsidir.

Onun Azərbaycanın Milli Atlasında 2, Coğrafiya Atlasında 1 ekoloji-geobotaniki xəritəsi dərc olunub. E.M.Qurbanov Azərbaycanın bəzi botaniki-coğrafi rayonlarının ekoloji-geobotaniki (14 xəritə) xəritəsini tərtib edib. Vikipediya da SSRİ Botaniklər kateqoriyasına 4 nəfər azərbaycanlı botanikdən biri kimi, XXI əsr Botaniklər kateqoriyasına isə yeganə azərbaycanlı botanik kimi daxil edilib.

Elşad Qurbanov elmi fəaliyyəti əsasən Azərbaycanın flora biomüxtəlifliyinə və bitki örtüyünün öyrənilməsinə həsr olunub. A.Grossheym məktəbinin layiqli davamçısı kimi BDU-nun Botanika kafedrasının qəzəndən olan Herbari Fondunun qorunub saxlanması əsasında, yeni, nadir və nəslə kəsilməkdə olan növlərə zənginləşdirilməsində onun müstəsna xidmətləri var.

Alim 380-dən artıq elmi əsərin, 16 kitabın, 60-dan çox proqram və metodik göstərişin, 14 müəlliflik şahadətnaməsinin müəllifi, 1 patentin, 17 kitabın elmi redaktorudur, o dəfələrlə Beynəlxalq və Respublika elmi konfranslarda (Avropa ölkələrində, Rusiyada, Türkiyədə, Gürcüstanda, İranda) çıxış edib. İkicildlik "Azərbaycanın Qırmızı Kitabı"nın 2-cü nəşrinin redaksiya heyətinin üzvüdür. Alimin son zamanlar apardığı elmi-tədqiqat işləri dəfələrlə mühüm nəticə kimi AMEA-nın hesabına daxil olunub.

Yerində yetirdiyi elmi işlərin nəticələrinə görə Elşad Qurbanov dəfələrlə "İlin alimi", pedaqoji fəaliyyətinə görə "İlin müəllimi" fəxri adlarını alıb, Təhsil Nazirliyinin fəxri fərmanları, BDU-nun 75 illiyinə həsr edilmiş xatirə medalı, 2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub. 2000-2002-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü kimi fəaliyyət göstərib. Onlarca doktorluq və namizədlik dissertasiyalarının opponenti və ya aparıcı təşkilat kimi rəyçisi olub, onun rəhbərliyi altında 40-dan çox magistrant və 14 fəlsəfə doktoru 2 elmlər doktoru hazırlanıb.

Onu da qeyd etmək lazımdır ki, Elşad Qurbanov AMEA-nın Mərkəzi Nəbatat bağıнын və Dendrologiya İnstitutunun Elmi şuralarının, Azərbaycan Respublikası Elmi Tədqiqatların Təşkilatı və Əlaqələndirilməsi Şurasının Biologiya elmləri üzrə Problem şurasının, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzi, ET Ökoloji İnstitutunda Dissertasiya Şurasının nəzəndə seminar şurasının, ADPU-nun Doktorluq Müdafiə Şurasının üzvü olub, BDU-da dekan və kafedra müdiri vəzifəsini tutmaq üçün komissiyaların katibi, BDU-nun Biologiya fakültəsinin Tədris-metodik Şurasının sədri, BDU-nun Elmi Şurasının baş elmi katibi vəzifəsində çalışıb. Hazırda BDU-nun Böyük Elmi Şurasının üzvü, "Botanika", "Mikologiya" və "Ötrəf mühitin idarə edilməsi və bioloji monitorinq" ixtisasları üzrə magistrantların Dissertasiya Müdafiə Şurasının sədridir. Həmçinin 2009-cu ildən Azərbaycan Respublikasında "Botanika" ixtisası üzrə AMEA-nın Koordinasiya Şurasının katibi işləmiş, 2011-ci ildən isə sədr müaviniyidir. 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Biologiya və Aqrar elmlər üzrə Ekspert Şurasının eksperti seçilmiş, 2020-ci ildən isə sədr müavini vəzifəsində çalışır.

2016-cı ildən Azərbaycan Milli Elmlər Akademiyası Biologiya və Tibb Elmləri bölməsinin büro üzvü, 2017-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbiə Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin Elmi Şurasının üzvüdür.

2019-cu ildə Təhsil Nazirliyi tərəfindən Elm və təhsilin inkişafı sahəsində yüksək nailiyyətlər əldə etməsinə, bu sahələrin inkişafına xüsusi töhfə verdiyinə, universitetin sosial-mədəni inkişafında fəal iştirak etməsinə görə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) Azərbaycan Respublikasının yubiley medalı" ilə təltif olunub.

2019-cu ildə Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən həmin akademiyanın heqiqi üzvü (akademik) seçilib və Beynəlxalq Qızıl Ulduz Medalı ilə təltif edilib.

2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən, "Əməkdar elm xadimi" adını alıb. Əməksevərlik qabiliyyətindən irəliləyən özünə və başqalarına qarşı tələbkarlıq xüsusiyyəti E.M.Qurbanovun ətrafdakılara qarşı qayğısını azaltmır. Yüksək qayğıkeşliyi nəticəsində o, hər kəsin dərin hörmətini qazanmışdır. Ömrünün 70-ci ilinə qədəm qoymuş E.M.Qurbanova təhsildə, elmdə yüksəlişlər, uğurlar dilməklə yanaşı, ona bu şərəfli işdə yorulmamağı, gələcəyimiz olan gənclərə həmişə dəstək olmağı, onlara elmin, yaxşı insan, əsl vətəndaş olmağın sirlərini öyrətməkdə özünə ömrü, cansağlığı arzu edirik.

Taryel TALIBOV, AMEA-nın heqiqi üzvü, Əməkdar elm xadimi, professor

"Nizami Gəncəvi ili"nin elan edilməsi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır

"Prezident İlham Əliyevin ədəbiyyatımızın görkəmli nümayəndəsi Nizami Gəncəvi irsinə göstərdiyi böyük diqqət və qayğı xalqımızın mədəni həyatında çox əlamətdar və təqdirəlayiq hadisə hesab olunur. Birmənalı şəkildə demək olar ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə Azərbaycanca "Nizami Gəncəvi ili" elan edilməsi əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan ənənənin davamıdır. Belə ki, Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan Ümummilli Lider Heydər Əliyev Nizami irsinə xüsusilə böyük diqqət və qayğı ilə yanaşmışdır. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsinə, nəşrinə və təbliğinə daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkəmizin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilmişdir".



miyyət kəsb edir. Əsərlərində ümumbəşəri fikirləri yüksək poetik məharətlə ifadə edən mütəfəkkir şair Azərbaycan ədəbiyyatının nadir simalarından biridir. Məhz bu nöqtəyi-nəzərdən çıxış edən Prezident İlham Əliyev dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin ölkəmizdə daha yüksək səviyyədə qeyd olunması məqsədilə 2021-ci ildə "Nizami Gəncəvi ili" elan etdi. Şairin oxucunu həyata, insanlığa qarşı məhəbbət ruhunda təbiyələndirən ölməz əsərləri bu gün də gözəllikləri, ülviliyyəti dərk etməyə çağırır, ağıl qüdrətinə, haqqın, xeyrin qələbəsinə inam hissələri oyadır. İnanırıq ki, "Nizami Gəncəvi ili" böyük söz sərrafının yaradıcılığının daha geniş tədqiqinə, daha dərinlən öyrənilməsinə və onun bənzərsiz poeziyasının dünyada geniş təbliği işinə növbəti bir töhfə olacaqdır.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı deyib.

Professor daha sonra deyib: "Nizami Gəncəvi Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dahi şəxsiyyətlərdən biridir. O, dünya ədəbiyyatında humanist və mütəfəkkir şair kimi şöhrət qazanmışdır.

Onun əsərləri doqquz yüz ilə yaxındır ki, bədii söz xəzinəsinin incisi kimi bütün dünyanı doladır. Şairin qanadlı misraları klassik poeziyanın ən gözəl nümunələri kimi günümüzlə də səsləşir və ona görə onun bizim mədəni mürşidimiz də hesab edə bilərik. Nizami yaradıcılığından tədqiq olunduqca, bütün doğruluğu ilə öyrənildikcə, daha böyük təbiiyətvi əhə-

Erməni nasizminin fəlsəfəsi

Faşizmin köləsinə çevrilən xalq intihara əl atan zavallıya bənzər

Bəşəriyyət üçün böyük təhlükə olan erməni faşist ideologiyası Qafqazda müharibələrin müəllifi və icraçısıdır. Bu dağıdıcı qüvvəni çökdürmək üçün erməni təbliğat vasitələrinin bütün dünyada diqqətlə izlənilməsi, onların bəyanat və çıxışlarının nəyə və hansı məqsədlərə həsaslanması ciddi nəzarətdə saxlanılmalı, araşdırılmalı və ifşa edilməlidir.

Unutmalı deyilik ki, erməni təbliğatının kökündə nasist ideologiyası dayanır. Ermənilər bütün addımlarında, hərəkətlərində və dünya mediasındaki çaplamalarında bu ideologiyaya söykənir, ondan bəhrələnilir. Onların ideoloqları təəssübkeşləri ilə birlikdə ermənilərin güya ali irq kimi hamıdan üstün, qədim və ağıllı xalq olmasını ısrarla dünyaya çatdırmağa çalışırlar. Nə qədər təəccüblü olsa da, ideologiya "məzlum və əzabkeş xalq" qiyafəsində dəstəklənir. Nəticədə "əzabkeş xalq" imicini bren-dən çevirən erməni faşizmi tarixin zibilliyinə atılmaq əvəzinə güclənir və planetar miqyasda təhlükəyə çevrilir.

Bu gün erməni faşizmi bütün xalqların tolerant və sülh şəraitində yaşadığı Qafqazı münafiqşərin və müharibələrin bitmədiyi regiona çevirmişdir. Sonuncu müharibədə işğalçı dövlət kimi dar-madağın edilərsə də, Ermənistan yenə faşizm ideyalarına sədəqətini gizlətmir, nasist fəlsəfəsinə söykənərək bir tərəfdən yeni müharibələrə köklənir, digər tərəfdən isə "zavallı" erməni xalqının soy-qırımına məruz qalması barədə əfsanələr uydurur.

Faciə ondadır ki, erməni nasizminin müdafiə edən, onlara siqal verib qanadının altına çəken qüvvələr yetərincədir. Faşizm bəşəriyyət üçün təhlükəlidir, məhz buna görə İkinci Dünya müharibəsində hamı birləşərək alman faşizminə qarşı ölüm-dirim savaşına çıxdı. Amma erməni faşizmi tısbəgə kimi qımına çəkilib özünü böyük güclərin Qafqazda maraqlarının yeganə təminatçısı kimi təqdim edir. Ermənistan əxlaqsız meşuqə kimi bu güclər arasında birləşmə seçimi etmir, kimi güclü sayırsa utanmadan onun qucağına atılır. Təbii ki, köhnə meşuqları ilə də əlaqəni kəsmir, "dünyanın işini bilmək olmaz" deyib onlara da yetərincə siyasi naz və qəmzə satır.

Alman faşizminin ikinci Dünya müharibəsinin bitməsi ilə tarixin küllüklərinə atılması bir oldu. Bəs necə olur ki, erməni faşizmi Qarabağ müharibəsində darmadağın edilərsə də, hələ tam can verməyib. Biz erməni nasistlərini müttəhimlər kürsüsündə hələ əyləşdirməmişik. Bu da olacaq. Cəzasız qalacaqları n gümən edən erməni qatilləri əbəs yerə Azərbaycan ərazilərində dirçəlməyə can atırlar. Yəni də xəritələri dəyişməyə cəhd edilir, boşaldılmalı ərazilərdə erməni ordusunun tör-töküntüləri mənasız dirəniş göstərirlər. Ermənistanın rusları didərgin salan, meydanlarda isə onların yerinə döyüşməkdən imtina edən Kremli məşhərə çəken ermənilər indi Xankəndi sülh məzəni rus generalını qucağına atıb çəkdirdikləri şəkilləri internet resurslarında xüsusi məhəbbətlə tirajlayırlar. Bunu ona görə edirlər ki, ərazi iddialarından birləşməli əl çəkməyi bacarmırlar, rusların saqqızını oğurlayb davaya çəkmək istəyirlər.

Alman faşistlərindən erməni faşistlərinin başlıca fərqi ondadır ki, almanlarla hamı döyüşdü, ermənilərə isə əksinə, bəziləri tumar verib züvü tutur. Dədə-babadan görmüşük ki, uşaq ağılayanda kiritməkdən yana ağzına əmzik verirlər. Gəl, baş sındır görüm, böyük güclər zigüldəyən erməni faşizmini yüz ildən artıqdır əmziyə tutmaqdan ni-



yə zövq alırlar? Məhz bu əmizdən qısa südü ömən erməni nasizmi Qafqazda əzəmət sahibi olduğuna arxayın idi. "Qa" deyəndə pulu gəlirdi, "qu" deyəndə silah-sursatı. Yeri gələndə də başqalarını döyüşə qoşurdular. Qafqazda əbədi müharibələri körükləndirən və istənilən qonşu dövlətin üstünə quduz it kimi atılan erməni millətçiləri cəzasız qalacaqlarına əmin idilər. "Məzlum xalq" titulu sırtıq erməni faşizminin breninə çevrilmişdi.

Lakin sonuncu müharibədə Azərbaycan Prezidenti dəmir yumruğunu erməni faşizminin qaşqasına çırpdı. Biz Qələbə çalmaqla yanaşı, düşməndən qat-qat güclü, mətin və müdrik olduğumuzu göstərdik. Bu gün artıq müharibədən əvvəlki Azərbaycan deyilik, bir qarış torpaq üçün hətta əliyalın döyüşə atılmağı bacaran yenilməz xalqdır!

Düşmən şəhid olan igidlərimizin ana və bacılarının göz yaşını görmədi. Şəhid anaları, ataları "Vətən sağ olsun!" deyərək meğrur dayandılar. Qadınlarımız əsgər pal-tarın geyib ərlərinin, qardaşlarının tabutlarını qürurla çiyinlərinə qaldırdılar. Düşmənin bu əzəmətli səhnələrdən bağı yarıldı.

İndi şəhidlərimizin ruhu bizi daha müdrik və daha tədbirli olmağa, daha cəsarətlə erməni faşist ideologiyasını məhv etməyə çağırır. Erməni faşizmi çökməyənədək onlar savaş ritorikasıdan əl çəkməyəcəklər, əməllərinə haqq qazandırmaq üçün təbliğat maşinini var gücü ilə işlədəəcəklər.

Bunu sadə bir misalın təsəvvüründə izləyək. Ermənistan kapitulyasiya aktına imza atsa da, üçüncü cəbhədə - dünya mediasında savaşmağa çalışır. Bir qrup rus "ziyalı" gözənilmədən UNESCO-yə müraciət edir. Bu sənəddə Rusiyanın ictimai xadimləri Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğal zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılması haqqında yox, yalnız xristian mədəni irsinin qorunması ilə bağlı müraciət edirlər. Ola bilər ki, sənədə imza atan rusiyalı ictimai xadimlərin ekseriyətinin Qarabağ abidələri haqqında məlumatı yoxdur. Güman ki, bu sənəd əvvəlcədən erməni diasporu tərəfindən hazırlanıb döyriyyəyə buraxılıb. Bu məzmunlu çıxışlar Fransa mətbuatında və dünyanın digər KİV-ində də yer alır. Meğlub edilən Ermənistan bu addımı atmaqla nə demək istəyir? Niyə bu gərəksiz hay-küyü qaldırır?

Məsələ bundadır ki, Qarabağda rayon və şəhərlər işğaldan azad edildikcə erməni faşistlərinin törətdikləri bütün vəhşiliklər üzə çıxmaya başlayır. Dağıdılan, vıran qoyulan şəhərlər, donuz saxlanılan məscidlər, yerləyeksən edilən mədəniyyət abidələri, kitabxanalar erməni vandallığını ifşa etdi. Demək olar ki, hər qaytarılan şəhər və rayon görünür-ildırım sürəti ilə dünya mətbuatına yayıldı. "Məzlum xalq"ın nə dərecədə vəhşi, zalım və qaniçən olduğunu bütün dünya gördü.

Məhz bunun qarşısını almaq üçün ermənilər dünya mediasına işğaldan sonra xristian abidələrinin qorun-

ması mövzusunun gündəmə gətirildilər. Alban kilsələrini tərək etməyən erməni keşisləri xristian abidələrini qorumaq üçün düşmənlə üz-üzə duran "müqəddəs qəhrəmanlar" kimi təqdim edildilər. Faktiki olaraq bu addımla onlar işğaldan azad edilən ərazilərdə törətdikləri sayısız vəhşilikləri və cinayətləri ört-basdır etməyə çalışdılar. Mahiyyət etibarı ilə onların yaydığı bütün məlumatlar yalan, feyk xəbər idi. Çünki biz heç vaxt ermənilərin törətdikləri vəhşilikləri etməmişik və etmərik də.

Erməni təbliğat maşını Dağlıq Qarabağda erməni mədəni irsinin qorunması məsələsinə qaldırmaqla, həmçinin daha vacib məsələnin müdafiəsini təşkil etməyə çalışdı. Belə ki, ermənilərin tarixi saxtalaşdırmaq, özünü küçüldürmək kimi çirkin əməlləri bütün dünyaya bəllidir. Onlar işğal etdikləri ərazilərdə 30 il ərzində bir çox tarixi abidələri, o cümlədən qədim alban mədəniyyətini təmsil edən abidə və kilsələri erməniləşdirdilər. Onlar yaxşı bilirlər ki, Azərbaycan tərəfi bu yalanların da üstünü açacaq və bir daha erməniləri ifşa edəcək. Məsələni UNESCO səviyyəsinə qaldırmaqla erməni millətçiləri Azərbaycan alimlərinin əl-qolunu bağlamağa, bu abidələrin keşiminin araşdırılmasına, erməni saxtalarçılıqlarının üzə çıxarılmasına veto qoymağa çalışırlar.

Erməni faşistlərinin Şuşada xaraba qoyduğu bir neçə abidəni sadalayaq: Qarabağ xan sarayı, Xan qızı Nəvənin sarayı, Hacı Qululunun mülkü, Saatlı məscidi, Vaqif türbəsi... Bir sözlə, ermənilərin Azərbaycan torpaqlarında tarixi-dini abidələrimizə qarşı saxtalarçılıq və cinayət əməlləri beynəlxalq səviyyədə təsbit olunmuş "Silahlı münafiqşə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haqqə Konvensiyasının tələblərinə ziddir.

"Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasının və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ayaqaltı edən erməni təbliğatçıları mindən yuxarı tarixi abidələri, məscidləri, ziyarətgahları, məbədələri, mədəniyyət evləri və kitabxanaları dağıdıb yerləyeksən etdikdən sonra həyasızcasına erməni milli irsinin qorunması barədə müraciətlər təşkil edirlər. Məqsəd isə, təbii ki, erməni irsini yox, erməni vandallığını, sayısız cinayətləri gizlətmək, ört-basdır etməkdir.

Təəssüf doğuran odur ki, erməni faşizminin iç üzünə dünya ictimaiyyəti dərinədən bələd deyil. Deməli, bizim üçüncü cəbhədə savaşımız uzun illər davam edəcək. Vəzifəmiz erməni faşizmini görməyənə, ona göz yumanlara hərəkətə gətirmək, erməni işğalçıların bütün cinayətlərini ifşa etməkdir. Bu bizdən daha çox erməni xalqına lazımdır ki, faşist rejiminin köləsinə çevrilməsini, qonşuları ilə ədavətə yox, dinc yaşamağı bacarsın.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

ŞƏHİDLƏR ölməz, VƏTƏN bölünməz!

Şəhid Müqəddəs Qədirovun son sözləri: "Sağ-salamat qayıda bilməsəm, Vətən sağ olsun"

Xaçmaz rayonunun Dədəli kənd sakini Müqəddəs Qədirov 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biridir.

AZƏRTAC xəbər verir ki, müddətdən artıq həqiqi hərbi xidmət keçən Müqəddəs Qədirov Cəbrayıl və Füzulinin azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb. Oktyabrın 5-də xüsusi tapşırığın icrası zamanı snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Müqəddəs Qədirov 1992-ci il mayın 14-də Xaçmaz rayonunun Dədəli kəndində dünyaya göz açıb. İki ilə yaxın idi ailə həyatı qurmuşdu. Vətən yolunda canından keçən qəhrəman döyüşçünün Nur adlı bir yaşında qızı yadıqar qalıb.

Atası Nail Qədirov bildirib ki, hamı Müqəddəs qayıqca, sədəqətli və ən əsası vətənpərvər oğul kimi xatırlayır: "Müqəddəs hərbi xidmətinə də cəbhə bölgəsində keçmişdi. Xidməti başa vurduqdan sonra hərbi olmağa qərar verdi. Müharibənin ilk günündən döyüşlərə qatıldı. Ona ölüm bərədə danışanda deyirdi ki, ata hamımız bir dəfə ölüürük. Vətən uğrunda ölmək daha şərəfli. Yerini bizə demirdi. Döyüş yoldaşları deyir ki, Cəbrayılın azad olunmasında iştirak ediblər. Sonra Füzuli rayonu uğrunda döyüşlərə başlayıblar. Oktyabrın 5-də şəhid oldu. Həmin döyüşdə 9 nəfər yaralanıb, Müqəddəs isə şəhidlik zirvəsinə ucalıb".

Şəhidin atası Zöhrə Qədirova oğlunun qəhrəmanlığı ilə qürur duyduğunu vurğulayaraq deyib: "Deyirdi ki, ana, döyüşdə ölmək də var. Birca sənin gözündə yaş görmək istəmirəm. Qayıdıb gələcək. Evinə, ailəsinə çox bağlı idi. Onun ölümü bütün kəndimizi sarsıtdı. Hamı onun üçün ağladı. Dekabrda ailə həyatı qurmasının iki ili tamam oldu. Oğlum Füzuli uğrunda döyüşdə şəhid oldu. Döyüş yoldaşlarının dediyinə görə, məsədə pusquya düşüb və yaxın məsafədən vurulub. Güllə qolundan keçərək ürək nahiyəsinə dəyib. Silahdaşına



deyib ki, Talibov, deyərsən vuruldum, mənə burada qoymayın. Onun son sözləri də elə bu olub. Sonra gözlərini əbədi olaraq yumub. Çox ağırdır. Allah heç bir anaya bala dərdi verməsin. Mən oğluma fəxr edirəm".

Müqəddəs Qədirov ailədə bir bacının yeganə qardaşı idi. Bacısı Gültəkin Nifəliyeva şanlı qələbədə pay sahibi olan qardaşı ilə qürur duyur. "Ailədə iki uşaq olmuşuq. Qardaşım və mən. Qardaşım mənəndən böyükdür. Mən qardaşımla qürur duyuram, fəxr edirəm. O, əsl kişi idi, mərd idi. Döyüşlər səngiyədə mənə zəng edirdi, deyirdi, narahat olmayın. Özü ən gərgin döyüşlərin gəldiyi ərazilərdə olsada, bizə ön xətdə olmadığını bildirirdi", - deyərək qardaşını xatırlayır.

Müqəddəs Qədirov sonuncu döyüşlərdən öncə telefonla qısa video-görüntü çəkərək ailəsinə göndərmişdi. Həmin videoda fikrini "İnşallah, salamat qayıdacaq. Sağ-salamat qayıda bilməsəm, Vətən sağ olsun!" sözləri ilə tamamlayıb.

Şəhid Müqəddəs Qədirov oktyabrın 7-də Dədəli kənd qəbiristanlığında dəfn olunub. Qəhrəman döyüşçü ölmündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Qobustanda şəhid ailəsi ünvanlı yardım və özünüməşğulluq proqramları ilə əhatə olunub



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İkinci Qarabağ müharibəsində torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə şəhid olmuş Elyar Arif oğlu Vəliyev ailəsini də sosial dəstək tədbirləri ilə əhatə edib.

Nazirliyin əməkdaşları şəhidin Qobustan rayonu, Səfəf kəndində yaşayan ailəsi ilə görüşüb və Vətən müdafiəçisinin həyat yoldaşı və üç əkiz övladının maddi təminatlarının gücləndirilməsi üçün ailənin ünvanlı dövlət sosial yardımına təmin olunması qərarına alınıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müvafiq sənədlərin (uşaqların yeni şəxsiyyət vəsiqələrinin, təmsilçilik ərizəsinin) alınmasında, müraciətin e-sistmə daxil edilməsində kömək göstərilib və ailyə aylıq 411 manat ünvanlı sosial yardım təyin olunub.

Eyni zamanda, şəhidin ailəsinə Prezidentin aylıq təqaüdünün, ailə başçısını itirməyə görə pensiyanın və ya müavinətin, həmçinin uşaqlarının hər birinə müavinətin təyin olunması işləri aparılır.

Şəhidin həyat yoldaşı öz istəyi əsasında növbədənəknar özünüməşğulluq proqramına da cəlb edilib. Proqram çərçivəsində onun üçün təsərrüfat yaradılıb.

"Tarix yazan igidlərimiz" layihəsinin budəfəki materialı şəhid Ramazan Göydağlıya ithaf olunub

Qəhrəmanlıq göstərərək müqəddəs və əbədi zirvəyə ucalan şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində (MKS) M.Ş.Vəzəf adına Mərkəzi Kitabxanası "Tarix yazan igidlərimiz" layihəsinin davam etdirir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki materialı şəhid Ramazan Göydağlıya ithaf olunub. Kitabxananın informasiya-resurs şöbəsi şəhidin əziz xatirəsinə "Şəhidlər haqqında" hazırladığı informasiya məktubu və videoçarxla yad edib.

Kitabxananın sistem-inzibatçısı Gülnar Allahverdiyeva tərəfindən hazırlanan informasiya məktubunda şəhidin həyatı haqqında ümumi məlumat, ailəsinin Ramazanla bağlı son xatirələri, Ramazanın ailəsinə söylədiyi son sözlər təqdim olunur. Hazır edilmiş videoçarxda isə əbədi zirvəyə ucalmış Ramazanın fotoları və videoları, atası Əbülfət Əliyev və anası Zülfünaz Əliyevanın oğlu ilə bağlı xatirələri, həmçinin kiçik yaşlı Ülker Sultanovanın dayısına olan həsrətli videogörüntülər şəklində nümayiş edilir.

Şəhid əsgər Ramazan Göydağlı 1997-ci il fevralın 4-də Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Kırna kəndində anadan olub. "Göydağlı" soyadı Ramazana Ordubadın Nürqüt kəndində yerləşən Göydağın şərəfinə görə verilib.

Uşaq vaxtlarından ermənilərin törətdikləri amansız cinayətlərə qarşı nifrət hissi ilə böyüyən Ramazan 2020-ci il sentyabrın 5-də hərbi fəaliyyətə başlayıb. Ölmündən sonra Şəhidimiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etməsi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirməsinə görə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.





İlin uğurlu yekunu

Cari ilin dövlət büdcəsinin əsas prioritetləri:

İqtisadi inkişafın təminatı, sosial güvənliyin artırılması, Qarabağın dirçəldilməsi və müdafiə qabiliyyətinin daha da gücləndirilməsi

Əvvəli 1-ci səh.

Amma nəzərə alanda ki, Azərbaycanın dövlət büdcəsinin ÜDM-ə nisbəti 23,3 faiz olmaqla strategiyada proqnozlaşdırılan 30 faizdən aşağıdır, onda cari vəziyyətə uyğun prioritet düzün seçilməlidir - deyən icraçı direktor əlavə edib ki, cari ilin dövlət büdcəsində sosialyönümlü xərclərin son iki ilin analoji göstəricilərinə nisbətən müvafiq olaraq 7,8 və 0,2 faiz artırılması nəzərdə tutulub: "Həmişə olduğu kimi, Prezident İlham Əliyevin siyasətinin mərkəzində yenə də Azərbaycan vətəndaşı dayanır. Cari ilin büdcəsində xüsusən şəhid ailələri və müharibə əlillərinə aid sosial paket əhəmiyyətli dərəcədə genişləndiriləcək".

Yeri gəlmişkən qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat üçün 3,7 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsaitdən 1,6 milyard manatdan çoxu Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşməsinə, 5,2 milyon manatı sosial təminat üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi və digər sosial tədbirlərə, 75,24 milyon manatı sosial müdafiə, pensiya

ve digər sosial təminat xərclərinə və s. istiqamətlərə yönəldiləcək.

Büdcədə müdafiə və milli təhlükəsizliyin etibarlı təminatı üçün də kifayət qədər yüksək vəsaitin ayrılması proqnozlaşdırılıb - 4,6 milyard manata yaxın. Bunun təsadüfi olmadığını ölkədə dərk etməyən yəqin ki, tapılmaz. Sentyabrın 27-də başlayıb 44 günə böyük Zəfərle başa çatan Vətən savaşı müdafiə və milli təhlükəsizliyin etibarlı təminatına yönəldilən vəsaitin nə qədər vacib və əhəmiyyətli olduğunu bir daha sübut etdi. Bu xərclər güclü ordu, güclü ordu Vətənin toxunulmazlığı, Vətənin toxunulmazlığı işə xalqın, millətin və nəhayət, dövlətin mövcudluğu deməkdir.

Heç kim inkar edə bilməz ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 17 ildə Silahlı Qüvvələrimizin yenidən qurulub modernləşdirilməsi, ən müasir silahlarla təchizatı və bu yolla onu təkə regionun yox, dünyanın ən güclü ordularına çıxarmaq

üçün hətta mümkün olmayanı da etməmişdir. Məhz bunun sayəsində Azərbaycan Ordusunun beynəlxalq hərbi cəməsində qazandığı nüfuzu və öyrənilməsinə qarar verilən təcrübəsi davamlı olsun. Bu səbəbdən dövlət büdcəsində sözügedən sahəyə yetərincə yüksək vəsaitin ayrılmasının proqnozlaşdırılması tam yerinə düşür. Xüsusən də o vaxt ki, belə qırılan Ermənistan ordusunun dirçəlib qisas almaq istəməsinə heç kim zəmanət verə bilməz.

Amma bu o demək deyil ki, cari ilin dövlət büdcəsində digər sahələr vəsait sarıdan korluq çəkəcəklər. Təbii ki, belə deyil. Gö-türək təhsil, səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və sözsüz ki, iqtisadi fəaliyyəti. Bu sahələrin hər birinin inkişafı üçün dövlət büdcəsindən lazımı qədər vəsaitin ayrılması nəzərdə tutulur. Məsələn, cari il büdcədən təhsilə 3,2 milyard, səhiyyəyə 1,4 milyard, kənd

çəkəcəklər. Təbii ki, belə deyil. Gö-türək təhsil, səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və sözsüz ki, iqtisadi fəaliyyəti. Bu sahələrin hər birinin inkişafı üçün dövlət büdcəsindən lazımı qədər vəsaitin ayrılması nəzərdə tutulur. Məsələn, cari il büdcədən təhsilə 3,2 milyard, səhiyyəyə 1,4 milyard, kənd

lərimiz 28 il işğaldə qalmış ərazilərimizi ayyarına azad edib. İndi isə əsas vəzifə təkə savaş zamanı itirdiklərimizi yerinə qoymaq yox, həm də ordumuzu daha müasir və daha effektiv silahlarla təchiz etməkdir. Elə etmək lazımdır

ki, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun beynəlxalq hərbi cəməsində qazandığı nüfuzu və öyrənilməsinə qarar verilən təcrübəsi davamlı olsun. Bu səbəbdən dövlət büdcəsində sözügedən sahəyə yetərincə yüksək vəsaitin ayrılmasının proqnozlaşdırılması tam yerinə düşür. Xüsusən də o vaxt ki, belə qırılan Ermənistan ordusunun dirçəlib qisas almaq istəməsinə heç kim zəmanət verə bilməz.

Amma bu o demək deyil ki, cari ilin dövlət büdcəsində digər sahələr vəsait sarıdan korluq çəkəcəklər. Təbii ki, belə deyil. Gö-türək təhsil, səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və sözsüz ki, iqtisadi fəaliyyəti. Bu sahələrin hər birinin inkişafı üçün dövlət büdcəsindən lazımı qədər vəsaitin ayrılması nəzərdə tutulur. Məsələn, cari il büdcədən təhsilə 3,2 milyard, səhiyyəyə 1,4 milyard, kənd

çəkəcəklər. Təbii ki, belə deyil. Gö-türək təhsil, səhiyyə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və sözsüz ki, iqtisadi fəaliyyəti. Bu sahələrin hər birinin inkişafı üçün dövlət büdcəsindən lazımı qədər vəsaitin ayrılması nəzərdə tutulur. Məsələn, cari il büdcədən təhsilə 3,2 milyard, səhiyyəyə 1,4 milyard, kənd

təsərrüfatına 943 milyon, ətraf mühitin mühafizəsinə 275,5 milyon və nəhayət, iqtisadi fəaliyyətə 5,9 milyard manatdan çox vəsaitin yönəldiləcək. Etiraf edək ki, az vəsaitlər deyil və səmərəli xərclənməyi halda həmin sahələrin inkişafına güclü təkan verə bilər.

Cari ilin büdcəsində nəzərəcarpan digər müsbət hal ölkənin getdikcə daha çox səhər və rayonunun mərkəzi büdcədən asılılığının azalması tendensiyasının davam etməsidir. Bülki dövlət büdcəsinə nəzər salanda 66 şəhər və rayondan 42-sinin yerli gəlir və xərclərinin tənzimlənməsi üçün mərkəzləşdirilmiş xərclərdən vəsaitin ayrılacağına görmək mümkündür. Bu o deməkdir ki, həmin xərcləri şəhər və rayonlar öz gəlirləri hesabına qarşılayacaqlar. Bu həm də o deməkdir ki, 2004-cü ildən bəri reallaşdırılan regional inkişaf proqramları artıq öz nəticələrini verməyə başlayıb.

Bir cümle ilə 2021-ci ilin dövlət büdcəsinin xarakterizə etsək, onu, ilk növbədə, müdafiə, sarmaya, sosialyönümlü və sözsüz ki, Qarabağın dirçəldilməsinə başlanğıc maliyyə sənədi kimi dəyərləndirə bilərik.

Rafig MƏMMƏDLİ,
"Azərbaycan"

Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri: "Sülhün qorunub saxlanması bizim müqəddəs missiyamızdır"



Amerikada çıxan "Christianity Today" nəşrinə Ermənistan-Azərbaycan münasibəti başa çatandan sonra regionda sülhün bərqərar olması məsələlərinə həsr edilmiş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri arxiyepiskop Aleksandrın münasibəti barədə mövqeyi ifadə olunub və regionda davamlı sülhün bərqərar olması prosesinə kömək çarşışı səslənib.

Məqalənin müəllifi Ceyson Kasper yazır ki, keçən ilin noyabr ayında atəşkəs haqqında üçtərəfli Bəyanat imzalanması ilə Ermənistanla Azərbaycan arasında altı həftəlik müharibə son qoyulub. Qeyd edilir ki, Azərbaycan özünün beynəlxalq miqyasda tanınmış ərazisinin bir hissəsini, o cümlədən tarixi Şuşa şəhərini özünə qaytara bilib.

Arxiyepiskop Aleksandr "Christianity Today" nəşrinə müsahibəsində bildirib ki, 25 ildir erməni işğalı nəticəsində Ağdam şəhəri xarabalığa çevrilib. Arxiyepiskop işğal olunmuş ərazilərdə Azərbaycanın dini və mədəni irsinin sistemli şəkildə mühafizə edilməsi barədə söhbət açaraq qeyd edir ki, erməni Şuşa şəhərini əsas məscidinin adını dəyişdirib onu "fars məscidi" kimi qələmə verirdilər. Dağlıq Qarabağdakı 67 məsciddən 63-ü tamamilə dağıdılıb. Azərbaycan işe əksinə, əraziləri işğaldan azad edərək orada xristianlara aid dini abidələri qoruyub saxlamaq barədə öhdəlik götürüb. Azərbaycanda udların xristian azlığının nümayəndələri də Kəlbəcər rayonunda yaşayırlar. IX əsrə aid Xudavəng monastırında olub, orada ibadət ediblər. Qafqaz albanlarının nəslindən olan udların min il bundan əvvəl Azərbaycandakı digər etnik qruplarla assimilyasiya ediblər. İşğaldan azad edilmiş regiondakı kilsələr əslində, ermənilərin deyil, albanların məbədləridir.

Məqalədə bildirilir ki, Azərbaycanın 10 milyon sakininin əksəriyyəti müsəlmanlardır. Ölkədəki xristianların üçdə iki hissəsi pravoslav məzhəbinə aiddir. Bundan əlavə, Azərbaycanda çoxmüxtəlif yəhudi icması da mövcuddur.

Azərbaycan tərəfinin dərc etdiyi məlumatla görə, müharibə dövründə yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 101 nəfər dinc sakin həlak olub. Arxiyepiskop Aleksandr qeyd edir ki, 30 il bundan əvvəl Azərbaycanda çoxlu erməni yaşayırdı və onlar öz kilsələrinə sərbəst gədirirdilər. Eyni regionda yaşayan müxtəlif etnik qrupların və müxtəlif dinlərin nümayəndələri bu insanların arasında fərqləri qabartmaq əvəzinə dinc yanaşı yaşamağı bacarmalıdır. İki ölkə arasında gələcək münasibətlərin qurulmasının əsas prinsipi budur. Bu mənada Fransa, Almaniya və Polşa yaxşı nümunədir: həmin ölkələr İkinci Dünya müharibəsindən sonra məhrub qonşuluq münasibətlərini bərpa edə biliblər. Nəqliyyat kommunikasiyaları bərpa olunmalıdır, bu, Ermənistanın inkişafına kömək edər. Azərbaycan işe Gürcüstan arasında çox siyasi, iqtisadi və mədəni münasibətlər mövcuddur. Azərbaycan Ermənistanı regional layihələrə qoşulmağa dəfələrlə dəvət edib, bu şərtlə ki, Ermənistan işğal etdiyi əraziləri geri qaytarsın, lakin o, imtina edib.

Arxiyepiskop Aleksandr ermənilərin guya "soyqırım"na məruz qalmaları barədə bəyanatlarını təkzib edərək vurğulayır ki, iki müharibə dövründə erməni qoşunlarının Azərbaycan ərazisində törətdiyi əməllər barədə çox kədərli faktlar məlumdur, bu müddətdə minlərlə azərbaycanlı məhv edilib. Azərbaycanın pravoslav icmasının rəhbəri öz müsahibəsində deyir: "Bu halda biz "soyqırım" terminindən istifadə etməliyikmi? Azərbaycan multikulturalizm sahəsində zəngin təcrübəyə malikdir. Ölkədəki bütün dini abidələr müdafiə olunur və qorunub saxlanılır. Bakıda ki erməni kilsəsi və oradakı kitabxana dövlət tərəfindən mühafizə olunur. Gələcəkdə sülh müqaviləsi imzalanarsa, bu kilsə dini mərasimlər keçirməsi üçün yenidən açıla bilər, bu işə mədəni və dini bərabərlik kömək edər. Sovet dövründə Bakıda bütöv bir erməni məhəlləsi vardı, orada həyat səviyyəsi şəhərin digər hissələri ilə müqayisədə xeyli yüksək idi".

Arxiyepiskop Aleksandr onu da qeyd edib ki, bütün ermənilərin katolikosu II Qaregin ermənilərin Azərbaycana qarşı ifrətini və bununla bağlı gərginliyi azaltmaq üçün çox iş görə bilər.

Ağdamda 27 ədəd ağ fosfor tərkibli tüstülü minaatan mərmisi tapılıb

Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis Şöbəsi tərəfindən Ərazilər Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonu Qıyaslı kondi ərazisində xeyli sayda mərmimin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan AZƏRTAC-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Ağdam rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd edilmiş əraziyə bəxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühafizəyə alınıb. Həmin ərazinin düşmənin döyüş mövqeyi olduğu və mülki sakinlərə və obyektlərə qarşı oradan atılan həyata keçirilirdiyi müəyyən olub.

ANAMA-nın mütəxəssisi Xəlil Zulfuqarov jurnalistlərə açıqlamasında bildirib ki, agentliyin mütəxəssisləri tərəfindən aparılan tövli təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, ümumilikdə 528 ədəd sursat: 2 ədəd 152 mm-lik OF-540 və 1 ədəd 100 mm-lik OF-32 top mərmisi, 72 ədəd QRAD qurğusundan atılan 122 mm-lik 9M22U raketli, 5 ədəd minaatan mərmisi (82 mm-lik S-832), 2 ədəd TM62P tank əleyhinə minası, 419 ədəd partladıcı, eləcə də 27 ədəd ağ fosfor tərkibli (25 ədəd 82 mm-lik M-74 WP çaplı və 2 ədəd 120 mm-lik BF çaplı) tüstülü (D-4) (P-4) minaatan mərmisi aşkar edilib.

Aşkar olunmuş sursatlar Agentliyin mütəxəssisləri tərəfindən Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə partlayış yolu ilə yerində zərərsizləşdirilib.

Qeyd edək ki, ağ fosfor tərkibli mərmimin mülki əhaliyə və obyektlərə qarşı istifadə edilməsi "Bəzi adı silahlara dair Konvensiyalar" (Həddindən artıq zərərli və ya ayrı-ayrı təsiri ola bilən bəzi adı silahlarnın istifadəsinə qadağa və ya məhdudlaşdırma haqqında Konvensiya") (1980) aid Protokol III müvafiq olaraq beynəlxalq humanitar hüququn tələblərinə və prinsiplərinə görə qadağandır. Bu, bir daha erməni silahlı qüvvələrinin mülki insanlara qarşı hərbi cinayət törətdiklərini sübut edir.

İqtisadi qüdrəti Azərbaycana bütün sahələrdə ön mövqeyə çıxmağa imkan verir

Əvvəli 1-ci səh.

Mən isə bunu hələ 10 il bundan əvvəl proqnozlaşdırırdım, ona görə güc toplamaq üçün bütün imkanlar səfərbər edildi. Güc isə iqtisadiyyatdır. İqtisadiyyat güclü olmasa, hərbi gücdən, siyasi gücdən söhbət edə bilməz. Biz iqtisadi müstəqillik yaratmalı iddik və yaratdıq".

Biz nəhəng layihələr icra etdik. Bu layihələr ölkəmizə iqtisadi inkişaf baxımından dünyada ön mövqələrə çıxmağa imkan verdi. İqtisadi inkişaf templərinə görə son 17 il ərzində Azərbaycan dünya miqyasında birinci yerdedir.

Hələ keçən əsrin sonunda Bakı-Novorossiysk, Bakı-Supsa kimi neft kəmərləri işə salındı. Ardınca üçüncü minilliyin nəhəng mühəndis qurğusu - Heydər Əliyevin adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri kəçildi.

Daha sonra Azərbaycan qazını ixrac edən Bakı-Tbilisi-Ərzurum qaz kəməri fəaliyyətə başladı. Qonşu Gürcüstan və Türkiyə ilə birlikdə



Bakı-Tbilisi-Qars dəmir yolunu çəkdi. "Şərqi-Qərbi nəqliyyat dəhlizi"nin tərkib hissəsi olan bu yolla daşımalar ildən-ilə artır.

Ölkəmiz Rusiya və İranda "Şimal-Cənub nəqliyyat dəhlizi" üzrə uğurlu iş aparır. Bu dəhlizin fəaliyyətinin daha səmərəli olması üçün növbəti addımlar atılır.

TANAP (Trans-Anadolu Qaz Boru Kəməri) üçüncü ildir ki, Azərbaycan qazını uğurla Türkiyəyə neql edir. Artıq layihələrimizin yolu daha uzaq ünvanlara çatıb.

"Şahdəniz" qazının TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) neqlinə başlanıb. Dünyada hökm sürən koronavirus pandemiyasına, Azərbaycanda erməni faşizminə qarşı müharibə gəlməsinə baxmayaraq, ölkənin TAP-ın tikintisində əhəngdarlıq pozulmadı və inşaat işləri uğurla yekunlaşdı. Yeni il ərfəsində Avropa Azərbaycan qazı aldı.

Bu layihələr Ermənistanı təəcrid vəziyyətinə saldı. İşğalçılıq siyasəti apardığına görə bu ölkəni həyata keçirdiyimiz bütün qlobal layihələrdən kənar qoyduq. Prezident İlham Əliyev xalqa müraciətində bu məsələyə də toxundu: "Ermənistanı zəiflətmək üçün müxtəlif yolların istifadə etdik və bütün bu yollar ictimaiyyətə təqdim edildirdi. Biz heç nəyi hansısa məxfi formata etməmişdik. Demişdim ki, təcrid edəcəyik, etdik, neft kəmərləri, qaz kəmərləri, nəqliyyat yolları Ermənistanı yan keçdi, telekommunikasiya xətləri Ermənistanı yan keçdi, elektroenergetika layihələri Ermənistanı yan keçdi. Er-

mənistan mümkün olan gəlirlərdən məhrum edildirdi". Həmin xətlərin Ermənistan ərazisindən keçməsi üçün canfəşanlıq edən kənar qüvvələr az deyildi. Bu istəklər isə Azərbaycanın milli maraqlarına zidd idi. Əvvəlcə Ulu Öndər Heydər Əliyev, sonrakı illərdə də Prezident İlham Əliyev nəhəng karbohidrogen kəmərlərimizin və digər iqtisadi əhəmiyyətli infrastruktur xətlərin Ermənistanı yan keçməsinə yol vermədilər.

Dövlət başçısı xalqa müraciətində bu məsələyə də

toxundu: "44 gün davam edən müharibə göstərdi kim kimdir, kim kimin dostudur. Azərbaycan xalqı bunu yaxşı görür və bilir. Mən isə bunu çoxdan bildirdim. Ona görə, bütün şərböhtəna, bütün təzyiqlərə, bütün təhdidlərə hazır idim. Bir amalım var idi - güclü dövlət yaratmaq, torpaqlarımızı işğaldan azad etmək, ədalətli bərpa etmək!" Prezident bir daha bildirdi ki, bütün çağırışlara, bütün təzyiqlərə rağmen, biz istədiyimizə nail ola bilmişik. Düşməni torpaqlarımızdan qovmuşuq, hərbi yolla bu məsələni həll etməmişik və ondan sonra Qələbəmi siyasi yollarla daha da möhkəmləndirmişik.

İqtisadi imkanlarımız işğaldan azad edilmiş səhər və kəndlərimizi yenidən qurmağa da kömək edəcək. Biz o yerlərə artıq yeni layihələrə üz tutmuşuq. Təzliklə Qarabağ regionunun inkişafı yolları qədəm qoyan iqtisadiyyatı Azərbaycanın gücünü daha da artıracaq.

Flora SADIQLI,
"Azərbaycan"

Cari ildə Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 446,9 milyon dollar olacaq

2021-ci ildə Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərinin 446,9 milyon ABŞ dolları və ya 759 milyon 717,1 min manat olması proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Hesabalmə Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində deyilir. Bildirilir ki, bu da manat ifadəsi ilə 2019-cu ilin müvafiq icra göstəricisindən 2 milyard 866,2 milyon manat və ya 4,8 dəfə az, 2020-ci ilin proqnoz göstəricisindən 798,3 milyon manat və ya 51,2 faiz azdır. 2021-ci il üçün orta illik gəlirlilik göstəricisinin 1,09 faiz səviyyəsində olması proqnozlaşdırılır ki, bu da 2020-ci ilin proqnoz göstəricisindən (0,53 faiz) 0,56 faiz çoxdur.

Fondun yerləşdirdiyi investisiya alətlərində gəlirliliyin 1 faiz ətrafında olması dünya maliyyə bazarlarında borc öhdəlikləri və pul bazarları portfelinin gəlirliliyinin 2021-ci ildə keçən ilə nisbətən



tən daha aşağı olmasının gözlənilməsi ilə izah oluna bilər. Buna səbəb koronavirus pandemiyasının global iqtisadiyyata təsiri və ölkələrin iqtisadiyyatın dəstəklənməsi istiqamətində həyata keçirilən yumşaq monetar siyasəti çərçivəsində əksər ölkələrin mərkəzi bankları faiz dərəcələrini öten il ərzində aşağı salması və maliyyə bazarlarında müşahidə olunan qeyri-müəyyənlikləri qeyd etmələrdir. Nəticədə, daha aşağı risk və daha yüksək likvidlik dərəcəsi ilə səciyyələnən istiqrazlara tələbat artaraq yüksək investisiya dərəcəli sabit gəlirli qiymətli kağızlar bazarında gəlirlilik səviyyələri daha da aşağı düşür. Eyni zamanda, 2020-ci ilin birinci rübü ərzində pandemiya fonunda dünya iqtisadiyyatında baş verən proseslər global səhm indekslərinin dəyərində dəyərində kəskin azalma ilə nəticələnib. Aprel-iyun ayları ərzində isə, xüsusilə inkişaf etmiş ölkələr tərəfindən iqtisadiyyatın dəstəklənməsi istiqamətində həyata keçirilən fiskal və monetar yumşalma tədbirləri, habelə pandemiyadan əziyyət çəkən bir sıra ölkələrin virusun qarşısının alınmasında keyfiyyətli maliyyəni fonunda global səhm indekslərinin dəyərində yenidən artım müşahidə olunub. Buna baxmayaraq, səhm bazarlarında davam edən qeyri-müəyyənliklər, eyni zamanda, müşahidə olunan yüksək qiymət dəyişkənliyi dərəcəsinə də nəzərə alaraq, 2021-ci il ərzində gəlirliliyin 2 faiz civarında olacağı proqnozlaşdırılır.

İşğaldan azad olunan ərazilərə investisiyaların yatırılması iqtisadi artım üçün geniş imkanlar açır

"Azərbaycan iqtisadiyyatının illik 7 faiz artım dinamikasına çıxması üçün tam şəkildə imkan formalaşdırılıb. Belə ki, iqtisadiyyatda təkrar istehsalın bütün komponentləri üzrə milli iqtisadiyyatımızın artım potensialı mövcuddur".

AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Elşad Məmmədov deyib.

O qeyd edib ki, ölkədə istehsal güclərinin daha da yüklənməsi üçün potensial var, eyni zamanda, əmək resursları baxımından demografik vəziyyətin məqbul olması qeyd etmək lazımdır. Təbii resursların təxminən 80 faiz xammal şəklində ixrac olunur. Bu da emal nöqtəyi-nəzərdən potensial imkanlar açmaqdadır. İntellektual potensial baxımından Azərbaycanda kifayət qədər böyük artım imkanları mövcuddur.

"Bütün təkrar istehsal komponentlərinin əlaqələndirilməsi üçün investisiya artımına



ehtiyac var. Pul-kredit siyasətinin yumşaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi bu potensial imkanların reallaşması üçün şərait yarada bilər. Regional iqtisadi inteqrasiya ilə bağlı perspektivlər, idxalın əvəz olunması yerli məhsulun satış bazasının genişlənməsi baxımından ölkəmiz üçün böyük potensial imkanların olmasını göstərir. Hesab edirik ki, bu imkanların reallaşdırılması iqtisadi artımın illik 5-7 faizlik göstəricilərdə qeyd olunması üçün şərait formalaşdıracaq olur. Həmçinin işğaldan azad olunan ərazilərin bərpası, həmin ərazilərdə infrastruktur layihələrinin reallaşdırılması ilə bağlı, eyni zamanda, bu bölgələrə qabaqcadı şəkildə özəl investisiyaların yatırılması ilə əlaqəli proseslər ölkədə iqtisadi artım üçün bir qədər də geniş imkanlar açır. Düşünürəm ki, milli iqtisadiyyatımızın illik 5-7 faizlik artım formatına çıxması üçün obyektiv imkanlar mövcuddur", - deyir E.Məmmədov diqqətə çatdırıb.

Pul bazası 13 milyard manatı ötüb

Azərbaycanda pul bazası yanvarın 1-nə 13 milyard 564,2 milyon manat təşkil edib.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, bu göstərici öten ayın eyni dövrü ilə müqayisədə 1 milyard 760,6 milyon manat, keçən ilin əvvəli ilə müqayisədə isə 2 milyard 20,8 milyon manat çoxdur.





Biz birlikdə güclüyük!

Qlobal bəlaya qarşı hərtərəfli mübarizə aparılır

Əvvəlki 1-ci səh.

Çinin paytaxtının ətrafında yerləşən Hebei vilayətində son günlər COVID-19 infeksiyasına yoluxma hallarının çoxalması səbəbindən "müharibə rejimi" elan olunub.

Azərbaycanda virusla mübarizə qətiyyətlə davam etdirilir. Qlobal böhrandan minimum itkilərlə çıxmaq üçün bütün qüvvələr COVID-19-a qarşı mübarizəyə səfərbər edilib. Mütəmadi olaraq epidemioloji vəziyyət dəyərləndirilir, uyğun addımlar atılır. Ümumiyyətlə, ölkəmiz qlobal bəlaya qarşı hələ virusun ilk üzə çıxdığı və təhlükənin ölkəmizin sərhədlərindən xeyli uzaqda olduğu zaman dan etibarən problem ciddiyyəti və ÜST-ün tövsiyələri nəzərə alınaraq sərhədlərimiz qapadıldı, bütün təhsil müəssisələri bağlandı, kütləvi tədbirlər, idman yarışları ləğv edildi.

Virusun kütləvi yayılmasının qarşısını almaq, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə lazımı tədbirlər vaxtında həyata keçirildi. Tez bir zamanda səhiyyə infrastrukturunun koronavirusla mübarizəyə istiqamətləndirilməsi pandemiyanın mümkün fəsadlarını minimuma endirdi.

Qısa zamanda 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən "Yeni klinika" koronavirus xəstələrinin ixtiyarına verildi, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar və karantin zonaları yaradıldı.

Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən, pandemiyanın qarşısını almaq, əhəlinin sağlamlığının qorunması məqsədilə həyata keçirilən önəmli kompleks tədbirlər çərçivəsində bölgələrdə əhatə etmək üçün ərazisində modul tipli xəstəxanalar quraşdırıldı, çarpayılıq fondu artırıldı.

Laboratoriyaların sayı praktiki olaraq 8 dəfə artırıldı. Mütəxəssislərin də bildirdiyi kimi, yoluxmanın nəzərə alınan həddə saxlanması xəstəliyin erkən aşkarlanmasının xüsusi əhəmiyyəti var. Buna görə də ölkəmizdə COVID-19-un aşkarlanması ilə bağlı aparılan testlərin sayı daim artırılır.

Pandemiya ilə bağlı yaşanan ən böyük problemlərdən biri də həkim çatışmazlığı idi. Çünki dünyanın heç bir ölkəsindəki səhiyyə sistemində xəstələrin sayının bu sayda olacağı və hər ögən artacağı nəzərdə tutulmamışdı. Ümumiyyətlə, inkişaf etmiş XXI əsrdə pandemiyanın olacağı belə heç kəsə ağına gəlməzdi. Buna görə də həkim çatışmazlığı ümumi problemə çevrildi.

Azərbaycan bu istiqamətdə də effektiv tədbirlər görürək həmkar ölkələrlə operativ danışıqlar aparır və 5 ölkədən - İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimləri dəvət etdi. Atılan məqsədyönlü addım sayəsində xəstələrin müalicəsi istiqamətində böyük işlər görüldü.



Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalıblar. Bu, iqtisadi duruma, əhəlinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün karantin rejiminin sərtləşdirilməsi istiqamətində müəyyən addımlar atılır.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən virusun yayılmasının qarşısını almaq məqsədilə respublikamızda yanvarın 18-dən sərtləşdirilmiş karantin tədbirləri tətbiq edilmişdir.

Eyni zamanda tətbiq olunan məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat bərdəfəlik maddi yardım göstərilməsi planlaşdırılıb. Zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi də nəzərdə tutulub.

Ümumiyyətlə, pandemiya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edir.

Respublikamızda görülən kompleks tədbirlər sayəsində son zamanlar koronavirus yoluxma sayında müsbət tendensiya müşahidə olunur. Belə ki, xəstəlikdən sağalanların sayı gündəlik yoluxanların sayını üstələyir.

Xəbər verildiyi kimi, artıq koronavirusa qarşı peyvənd hazırlanıb və bəzi ölkələrdə tətbiqinə başlanılıb. Ölkəmizdə də vaksinin alınması ilə əlaqədar hazırlıq işləri görüldü. Azərbaycan GAVI tərəfindən təsis edilmiş COVAX təsisatına qoşulub.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirusa qarşı peyvəndlənmə barədə məlumat verərək bildirib ki, hazırda bir sıra ölkələrdə yeni koronavirus infeksiyasına qarşı vaksinasiya prosesinə start verilib. Bu, ABŞ, Avropa İttifaqı ölkələri, İngiltərə, Rusiya, Türkiyə və digərləridir. Adıçəkilən ölkələrdə müvafiq cavabdeh qurumların icazəsi ilə tətbiq olunan peyvəndlərin effektivliyi müxtəlif klinik tədqiqatlar əsasında olduqca yüksək (95-98 faiz) qiymətləndirilib. Lakin müxtəlif əhəli qrupları arasında effektivlik göstəriciləri vaksinin kütləvi istifadəsi əsasında daha da dəqiqləşdiriləcək.

Baş infeksionistin sözlərinə görə, vaksinasiyanın dövlət hesabına və könlülük prinsipi əsasında aparılması nəzərdə tutulur. Kütləvi təminat olunması üçün əhəli arasında peyvəndlənmənin aparılmasının vacibliyi və əhəmiyyəti barədə geniş maarifləndirilmə işlərinin də həyata keçirilməsi nəzərdə tutulur.

T.Eyvazov deyib ki, vaksinasiyanın aparılmasının məqsədi əhəliyə kollektiv immunitetin yaranmasına nail olmaqdır. Epidemiologiyanın qanunlarına əsasən istər xəstəliklə nəticələnən təbii, istərsə də vaksinasiya vasitəsilə yaranan sün immunitet əhəlinin üçdə ikisində formalaşarsa epidemik proses sönməkdədir.

Beləliklə, dövlətimiz tərəfindən pandemiyanın ilk günlərindən hazırkı dövrə qədər COVID-19 infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə bəla qarşı aparılan mübarizəyə öz töhfəsini verməkdədir.

Yasəmən MUSAYEVA, "Azərbaycan"

"Azercell" "Virtual Məktəb" layihəsinə növbəti töhfəsini verir

Təhsil Nazirliyinin çağırışına çevik cavab verən lider mobil operator distant təhsili daha da əlçatan etdi

Artıq "Azercell" abunəçiləri distant dərslərə daha rahat qatılacaq. Ölkənin lider mobil operatoru "Azercell Telekom" MMC Azərbaycan Respublikası Təhsil Nazirliyinin çağırışına çevik cavab verərək pandemiya dövründə "Microsoft Teams" platforması üzərindən distant təhsil alan şagird və tələbələri, eləcə də distant iş rejimində çalışan müəllimləri "Təhsil" internet paketi ilə sevindirir.

"Azercell" "Təhsil" internet paketi çərçivəsində "Microsoft Teams" tətbiqindən bütün emeliyyat platformalarının və istənilən veb-brauzer-



de eksklüziv şərtlərlə yararlanmaq imkanı verir. Beləliklə, "Azercell" abunəçilərinə bu tətbiqdən istifadə etmək üçün 10 GB həcmində interneti gündə cəmi 0,70 AZN-ə, 100 GB həcmində interneti isə ayda cəmi 9,90 AZN-ə təklif edir. Gündüz paketə qoşulmaq üçün "təhsil1" açar sözünü, aylıq internet paketi üçün isə "təhsil30" açar sözü-

nü 2525 qısa nömrəsinə göndərmək kifayətdir. Həmçinin internet paketləri "Azercell" in çoxfunksional "Kabinetim" tətbiqi vasitəsilə də aktivləşdirmək mümkündür.

Xatırladaq ki, fəaliyyəti boyunca ölkədə təhsilin inkişafına daim töhfə verən "Azercell" qlobal sağlamlıq böhranı dövründə də bu ənənəyə sadıq qalır. Belə ki, şirkət "Virtual məktəb" portalı üzərindən qeydiyyatdan keçmiş və "Azercell" abunəçisi olan 30 min müəllim dəstək olaraq daha öncə 2 ay ərzində 5GB internet də hədiyyə edib.

Qeyd edək ki, "Təhsil" internet paketindən "Azercell" in bütün fiziki şəxs statusuna malik abunəçiləri yararlanırlar.

Niderlandın "de Volkskrant" qəzeti: "Qarabağ" klubunun 27 il arzuladığı yeganə uğur doğma yurdu Ağdamın azad olunması idi

Qafqazın Barcelonası adlandırılan "Qarabağ" futbol klubu vıran qoyulmuş doğma stadionunda ev oyunu oynamağı və qarabəğlilərin yeni azad edilmiş şəhərdəki böyük stadionla gəlmələrini səbir-sizliklə gözləyir.

Bu sözlər Niderlandın "de Volkskrant" qəzetində dərc edilmiş "Qarabağ" futbol klubunun 27 il arzuladığı yeganə uğur doğma yurdu Ağdamın azad olunması idi" adlı məqalədə yer alıb.

Məqalədə "Qarabağ"ın təmsil etdiyi Ağdamın düşməndən azad edilməsi, buradakı "İmarət" stadionunun tamamilə dağıdılması, klubun doğma şəhərində uzaqda olmasına baxmayaraq, uğurla çıxış etməsi barədə söhbət açılır.

Müəllif "Qarabağ" klubunun məşqçisi Müşfiq Hüseynovun yenidən "İmarət" stadionunda olması ilə bağlı təəssüratlarını diqqətə çatdırır. Bildirir ki, məşqçi 27 ildən sonra əvvəlkindən heç bir e-sər-əlamət qalmayan stadion haqqında danışarkən qəzəblənmiş gəzlədə bilir. O, qeyd edir ki, futbolçular, emənilər tərəfindən dağıdılmış



stadiyonu görəndə göz yaşlarını və emosiyalarını saxlaya bilmirlər.

Müşfiq Hüseynov deyir ki, 1993-cü ildən işğal altında qalmış stadionu kol-kos bürüyüb. Mərmilər stadionu oturacaqlarını tamamilə dağıdıb. "Mən Ağdamda olanda göz yaşlarını saxlaya bilmədim. Gördüklərimdən sonra hissələrimi təsvir edə bilmərəm. Yenidən doğma torpağında, "İmarət" stadionunda idim. Doğma şəhərimizdə ev oyunu keçirəcəyimiz hissə məhəşəm hissirdi", - deyir o, qeyd edir.

Yazıda bildirilir ki, erməni işğal nəticəsində doğma yurdundan didərgin düşən "Qarabağ" klubu ev oyunlarını ölkənin müxtəlif stadionlarında keçirir. Bu illər ərzində uğurlu kluba çevrilsə də, həyatında məşhur futbolçular oynasa da, "Qarabağ" özünü bir klub kimi tam hiss etmirdi. Nəse çatışmırdı və çatışmayan amil onların doğma yurdlarında olmamaları, ev oyununu öz evlərində keçirə bilməmələri idi.

Journalist yazır ki, böyük stadionun yerində indi xarabalıq, dağıntılar qalıb. Ümumiyyətlə, bu şəhərdə dağıntılardan başqa heç nə yoxdur.

Münaqişənin tarixindən bəhs edilən məqalədə qeyd edilir ki, 1990-cı illərin əvvəllərində Ağdam şəhəri də daxil olmaqla Azərbaycan ərazisinin bir hissəsi işğal olunub. Həmin vaxt "Qarabağ" səfər oyununda olub. Müşfiq Hüseynov və komanda yoldaşları birdən-birə doğma şəhərlərinin başqa ölkə tərəfindən işğal olunduğunu eşidiblər. Onun komanda yoldaşları ailə üzvlərini itirdiklərini və dostları da daxil olmaqla on minlərlə azərkeşin doğma evlərini tərk etməli olduqlarını eşidiblər.

Diqqətə çatdırılır ki, komandanın məşqçisi Qurban Qurbanov 27 ildir ki, klubun futbol maykalarında adı yazılan Ağdam şəhərində deyil, Bakının stadionlarında məşq etdirir.

Məqalədə "Qarabağ"ın keçmiş məşqçisi, Milli Qəhrəman Allahverdi Bağirov haqqında da məlumat verilir. Həmçinin "Qarabağ"ın uğurlarından bəhs edilir, onun Azərbaycanın ən uğurlu, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandası olduğu bildirilir.

Koronavirusdan 2383 nəfər sağalıb, 799 nəfər isə yoluxub

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2383 nəfər müalicə olunaraq sağalıb, 799 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

Hazırkı dövrdə ölkəmizdə 222 min 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 201 min 596 nəfər müalicə olunaraq sağalıb, 2818 nəfər vəfat edib. Aktiv xəstə sayı 17786 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 231 min 993 test aparılıb. Dünənki test sayı isə 9364-dür.

Azərbaycan Respublikasının ərazisində COVID-19 ilə bağlı son vəziyyət	
Ümumi	Bu gün 06.01.2021
Ümumi yoluxanların sayı	222200
Yeni yoluxanların sayı	799
Ümumi sağalanların sayı	201596
Yeni sağalanların sayı	2383
Aktiv xəstə sayı	17786
Bugünkü test sayı	9364
Ümumi test sayı	2231993
Bugünkü vəfat sayı	26
Ümumi vəfat sayı	2818

Bölgələrdə karantin qaydalarını pozan obyektlər aşkar edilib

Şamaxıda xüsusi karantin rejimi qaydalarını pozaraq gizli fəaliyyət göstərən çayxana aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon sakini Ağacəfər Manafovun şəhər ərazisində yerləşən və ona məxsus çayxananın qanunsuz işlətdiyi məlum olub. Obyektə baxış zamanı oradakı müştərilərin xüsusi karantin rejimi qaydalarını pozduqları müəyyən edilib.

Karantin qaydalarını pozan müştərilər barəsində İnzibati Xətalər Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilib və onlar cərimələniblər. Obyekt sahibi barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Qax rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kompüter oyunları zalı aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbir zamanı Marsan kəndi ərazisində Sakit Osmanova məxsus obyektdə baxış keçirilib. Obyektin sahibi və müştərilərin xüsusi karantin rejimi qaydalarını pozduqları müəyyən edilib. Həmin şəxslər polis şöbəsinə dəvət olunub. Onların barələrində İnzibati Xətalər Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimələniblər.

Koronavirus xəstələri ictimai məkanda aşkarlanıb

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları ev şəraitində müalicə alan koronavirus xəstəsi, Diyalı kənd sakini Q.Rəhmanlının infeksiyanın yayılmasına şərait yaratdığını müəyyən edilmişdir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, Q.Rəhmanlının COVID-19 virusuna yoluxduğu üçün ona evdə müalicə tətbiqi davam etdirilib. Karantin qaydaları ilə bağlı məlumatlandırılmasına baxmayaraq, yaşadığı ünvani tərk etdiyi aşkarlanıb. Həmin şəxs ictimai məkanda hərəkət edərkən polis tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə evə qaytarılıb.

Q.Rəhmanlı barəsində İsmayıllı Rayon Polis Şöbəsinə cinayət işi başlanıb.

Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi xüsusi karantin rejimi qaydalarına riayət olunması istiqamətində tədbirləri davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları inzibati ərazidə xidmət aparan zaman Goranboy rayonunun Qaraçınar kənd sakini Ramiz Zamanovun özünə məxsus fərdi vəsiqəsinə xüsusi karantin qaydalarını pozaraq həmkəndlilərini dəvət etməsi və onlarla qumar oynaması aşkarlanıb.

Faktla əlaqədar Müseyib Verdiev, Toğrul Cəfərov, İnciləb Dadaşov, Ağa Qurbanov, Suldüz Verdiev və ev sahibi Ramiz Zamanov barələrində İnzibati Xətalər Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 525-ci (Qumar oyununda iştirak etmə) maddələri ilə protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilib.

Beynəlxalq aləm

Ukrayna təyyarə qəzası barədə İrandan hesabat aldı

Kiyev ötən il yanvarın 8-də Tehran yaxınlığında "Ukrayna Beynəlxalq Hava Yolları" aviasirkətinin "Boeing 737" təyyarəsinin qəzası uğraması ilə bağlı İrandan texniki hesabat layihəsi alıb. Bu barədə ölkənin Xarici İşlər naziri Dmitri Kuleba "Obzrevatel" qəzetinə müsahibəsində bildirib. Onun dediyinə görə, Ukraynanın öz şərhinə və hesabatına dair rəylərinə iki ay vaxt var. Kompensasiyanın məbləği nə qədər, Kuleba Kiyevin Tehrandan bu haqda heç bir rəsmi məlumat almadığını bildirib.



Ukrayna təyyarəsinin qəzası uğraması ilə bağlı İrandan texniki hesabat layihəsi alıb.

Ötən həftə İranın rəsmi İRİNA İnformasiya Agentliyi Prezidentin hüquqi məsələlər üzrə

köməkçisinə istinadən xəbər verib ki, İran hökuməti faciənin hər bir qurbanı olan ailələr üçün 150 min ABŞ dolları məbləğində vəsait təsdiq edib.

Xatırladaq ki, təyyarə Tehran hava limanından səmaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hava gəmisində olan 176 nəfərdən heç kim sağ qalmayıb. Səmişlər arasında Ukrayna, İran, Kanada, İsveç, Əfqanıstan və Böyük Britaniya vətəndaşları olub.

Yanvarın 11-də İran hökuməti təyyarənin hava hücumundan müdafiə sistemi tərəfindən səhvən vurulduğunu bildirib.

Ermenistan prezidenti Londonda koronavirusa yoluxub


Ermenistan Prezidenti Armen Sarkisyan yeni tip koronavirus xəstəliyinə yoluxub. Bu barədə "Armenpress" agentliyi xəbər verir.



Məlumatla görə, Yeni il İngiltərə paytaxtında qarşılayan Sarkisyan yanvarın 3-də Londonda ayağında emeliyyat keçirib. Bununla yanaşı, müayinə zamanı onda yeni tipli koronavirus əlamətləri aşkar edilib. Ermenistan prezidentinin keçirdiyi test müsbət nəticə verib. Sarkisyan özünütecrəd edib.

Kosovoda partlayış zamanı 31 nəfər xəsarət alıb


Kosovo və Metoxiyanın Uroşevtsa rayonu ərazisindəki kafelərdən birində güclü partlayış olub. Bu barədə Serbiya televiziya-sı məlumat verib.



Partlayış nəticəsində 31 nəfər xəsarət alıb. Onların arasında uşaqlar da var. Bir neçə yaralı ağır vəziyyətdədir. Fövqəladə hadisənin ilkin səbəbi kimi məişət qazının partlaması bildirilir. Araşdırma aparılır.

Qətlə diplomatik münasibətlər bərpa edilib

Qətlə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir arasında fikir ayrılıqları artıq aradan qaldırılıb və ölkələr arasında diplomatik münasibətlər tam bərpa edilib. Bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adel Cübeyr məlumat verib.



Bundan əvvəl Misir XIN bildirib ki, Qahirə Fars körfəzi ölkələrinin liderlərinin Qəterin diplomatik blokadasının aradan qaldırılması ilə bağlı imzaladıqları sənədlə qoşulub.

Xatırladaq ki, 2017-ci il iyunun 5-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Qəteri terrorçu qruplaşmaları dəstəkləməkdə itiham edərək Doha ilə bütün diplomatik münasibətləri kəsmiş və ölkəyə iqtisadi embarqo qoymuşdu. Qəter hakimiyyəti bütün itihamları rədd edirdi.

Onu da qeyd edək ki, Küveyt böhranını başlanğıcından onun həlli üçün vasitəçilik səyləri göstərib.



B İ L D İ R İ Ş

"Bakı Metropoliteni" QSC tərəfindən 15 yanvar 2021-ci il saat 12:00-da keçirilməsi nəzərdə tutulan "Bakı Metropoliteni" QSC üçün kimyəvi məhsulların satın alınması üzrə açıq tenderin vaxtı 15 fevral 2021-ci il saat 12:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 04 fevral 2021-ci il saat 12:00-a qədər, tender təklifi və bank təminatını isə 12 fevral 2021-ci il saat 12:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 30 oktyabr 2020-ci il tarixdə vahid satılma Portalında elan edilmiş "150 sayda Radio rele avadanlığının satın alınması" üzrə keçirilmiş açıq tender prosedurunun qalibi "Compusale Technologies" MMC müəyyən edilmişdir.

"Aztelekom" MMC ilə "Compusale Technologies" MMC arasında 28 dekabr 2020-ci il tarixli satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu daxili qaydalarının təkmilləşdirilməsi, əsasnamə və vəzifə təlimatlarının yenilənməsi və fəaliyyətinin qiymətləndirilməsi meyarlarının yaradılması üzrə məsləhət xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir

Tender iştirakçılara təklif edilir ki, dövlət satınalmalarının <https://www.etender.gov.az/> vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

İştirak haqqı 300 manatdır.

Sahibkarlığın İnkişafı Fondu
VÖEN: 1305619841
Hesablaşma hesabı: AZ03PAHA36015AZNHC0100089628
Bankın adı: PAŞA Bank ASC
Kod: 505141
VÖEN: 1700767721
Müxbir hesab: AZ82NABZ0135010000000071944
S.W.I.F.T. PAHAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır və ya tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin

Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam hüquqi adı, statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat;
- tenderin Əsas şərtlər toplusunda qanunvericiliklə nəzərdə tutulan və tələblərindən irəli gələn digər sənədlər.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalma təşkilatına ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə aid sənədləri **29 yanvar 2021-ci il saat 17:00-a**, tender təklifi ilə bank təminatı sənədlərini isə **08 fevral 2021-ci il saat 17:00-dək** Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri **09 fevral 2021-ci il saat 17:00-da** açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

İddiaçılar E-şərtlər toplusunu **07.01.2021-ci il saat 17:00-dan** sonra (elan tarixi günü) əldə edə bilərlər.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 15 oktyabr 2020-ci il tarixdə vahid satılma Portalında elan edilmiş "Ayrılmış xətt tikintisinin satın alınması" üzrə keçirilmiş açıq tender prosedurunun qalibi "Azrabite Servis" MMC müəyyən edilmişdir.

"Aztelekom" MMC ilə "Azrabite Servis" MMC arasında 24 dekabr 2020-ci il tarixli satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Mal və xidmət təklif edən fiziki və hüquqi şəxslər üçün antidoping sahəsinin xüsusiyyətlərinə yiyələnmək üçün və Azərbaycan Milli Antidoping Agentliyi üçün gələcəkdə mal və xidmət təklif edə bilmək üçün növbəti sertifikatlaşdırma tədbirləri nəzərdə tutulur:

1. Tərcümə xidməti üçün antidoping sahəsində olan terminlər və digər xüsusiyyətlərə yiyələnmək üçün sertifikatlaşdırma tədbiri - 8 yanvar 2021-ci il saat 15:00.
2. Tədbirlərin təşkili xidmətləri üçün "WADA Outreach" tədbirinin standartları və digər antidoping tədbirləri barədə məlumatlandırma üçün sertifikatlaşdırma tədbiri - 11 yanvar 2021-ci il saat 15:00.
3. Dizayn xidmətləri üçün "Annual Report" format və Beynəlxalq tədbirlər üçün təşkil olunan təqdimatların formatı üçün sertifikatlaşdırma tədbiri - 12 yanvar 2021-ci il saat 15:00.

Vacib qeyd: Yuxarıdakı tədbirlərə qeydiyyat üçün son tarix tədbirdən bir gün öncə saat 15:00-da. Qeydiyyat üçün office@amada.az elektron ünvanına müraciət etməyiniz xahiş olunur.

Ünvan: İzmir küç., 8, Hyatt Bina 3, AMADA

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 23 oktyabr 2020-ci il tarixdə vahid satılma Portalında elan edilmiş "Təmizlik işləri üçün təsərrüfat mallarının satın alınması" üzrə keçirilmiş açıq tender prosedurunun qalibi "Aspiration Group" MMC müəyyən edilmişdir.

"Aztelekom" MMC ilə "Aspiration Group" MMC arasında 15 dekabr 2020-ci il tarixli satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun "İnsan resursları üzrə strategiya sənədinin hazırlanması üzrə xidmətin satın alınması" məqsədilə 20.11.2020-ci il tarixdə elan etdiyi açıq tenderdə iddiaçılardan daxil olmuş tender təkliflərinin qiymətləndirilməsi həyata keçirilmiş, qiymətləndirmənin nəticəsində "BİS CO" MMC qalib müəyyən edilmişdir.

Qalib təşkilatla müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun "Vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində metodoloji konsaltinq xidmətlərinin göstərilməsinə dair xidmətlərin satın alınması" məqsədilə 20.11.2020-ci il tarixdə elan etdiyi açıq tenderdə iddiaçılardan daxil olmuş tender təkliflərinin qiymətləndirilməsi həyata keçirilmiş, qiymətləndirmənin nəticəsində "BİS CO" MMC qalib müəyyən edilmişdir.

Qalib təşkilatla müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

B İ L D İ R İ Ş

"Azərbaycan" qəzetinin 18 noyabr 2020-ci il tarixli nömrəsində dərc edilmiş və dövlət satınalmalarının vahid internet Portalında (<https://www.etender.gov.az/>) Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən keçirilən elektron satınalmada (eTender) RSA sistemi üzrə texniki xidmətin göstərilməsinin satın alınması üçün təklif vermiş iddiaçıların sayı üçdən az olduğundan "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən bu LOT üzrə eTenderin davamından imtina edilmişdir.

Martda daha iki "Böyük dəbilqə" yarış keçiriləcək. Belə ki, bu turnirlər mar-

Tender komissiyası

Beynəlxalq Cüdo Federasiyası ilin ilk yarısı üçün təqvimini açıqlayıb

Bu ilin ilk 6 ayı ərzində cüdo üzrə keçiriləcək beynəlxalq yarışların təqvimini açıqlayıb.

AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadla xəbər verir ki, yarış mövsümü yanvar 11-dən 13-dək

"World Masters" turnirinin baş tutacağı Dohada (Qətər) başlayacaq. Növbəti yarış fevralın 18-20-də İsrailin Tel-Əviv şəhərində keçiriləcək "Böyük dəbilqə" turniri olacaq.

Martda daha iki "Böyük dəbilqə" yarış keçiriləcək. Belə ki, bu turnirlər mar-

tin 5-7-də Daşkənddə, 26-28-də Tbilisdə təşkil ediləcək. Mayın 8-9-da isə cüdoçular Parisdə "Böyük dəbilqə" yarışında mübarizə aparacaqlar. İlin ilk yarısının son yarışı iyulun 6-13-də Budapeştdə keçiriləcək dünya çempionatı olacaq.

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, komissiyanın üzvləri və katibliyin rəhbərliyi Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədova atası

TOFIQ MƏMMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, komissiyanın üzvləri və katibliyin rəhbərliyi MSK-nin sabiq katibi, Ali Məhkəmənin hakimi

İNQILAB NƏSİROVUN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədova atası

TOFIQ MƏMMƏDOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəhbərliyi və kollektivi Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədova atası

TOFIQ MƏMMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Baba Rzayev və "Azərenerji" ASC-nin kollektivi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədov əzizi

KAMAL MUXTARLININ

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Baba Rzayev və "Azərenerji" ASC-nin kollektivi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketing üzrə vitse-prezidenti Elşad Nəsirova anası

XAVƏR NƏSİROVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Baba Rzayev və "Azərenerji" ASC-nin kollektivi Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədova atası

TOFIQ MƏMMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Eynulla Mədəti və Polad Mədəti Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Aşef Zamanova əzizi

XASAY MƏMMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Azərişiq" ASC-nin rəhbərliyi və kollektivi Texniki Departamentin baş mühəndisinin müavini

ƏBÜLFƏT MƏHƏRRƏM OĞLU PAŞAYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

"Azərişiq" ASC-nin rəhbərliyi və kollektivi Texniki Departament direktorunun müşaviri İlqar Əliyev qardaşı

HƏMİDAĞA BAYRAM OĞLU ƏLİYEVİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"AzərGold" QSC-nin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədova atası

TOFIQ MƏMMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini Eynulla Mədəti Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi

İNQILAB NƏSİROVUN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sərmayələr və Marketing üzrə vitse-prezidenti Elşad Nəsirova anası

XAVƏR NƏSİROVANIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Rəyasət Heyəti və kollektivi Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədova atası

TOFIQ MƏMMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının İdarə Heyəti və kollektivi Bank Aktivlərinin İdarəedilməsi Agentliyinin baş məsləhətçisi Bahadır Həsənova əzizi

İMDAD RƏHİMOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin kollektivi məhkəmənin hakimi

İNQILAB NƏSİROVUN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və aparatın əməkdaşları iş yoldaşları Xəyal Alverdiyevə atası

NOFƏL ALVERDİYEVİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı Apellyasiya Məhkəməsinin rəhbərliyi və kollektivi məhkəmənin hakimi Əmir Bayramova qardaşı

KƏRƏM MÜƏLLİMİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərov və məhkəmənin kollektivi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi

İNQILAB NƏSİROVUN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

"Bakı Metropoliteni" QSC-nin kollektivi və cəmiyyətin sədri Zaur Hüseynov 1979-1987-ci illərdə Bakı Metropoliteni İdarəsinin rəisi olmuş, uzun illər metro inşaatı və istismar sahələrində rəhbər vəzifələrdə səmərəli fəaliyyət göstərmiş

İQOR ABBASOVIÇ XANKİŞİYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin rəhbərliyi və kollektivi Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədova atası

TOFIQ MƏMMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

"Neftqazvatomat EIM" MMC-nin direktoru Rəşad Gözəlov və müəssisənin kollektivi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "Aqreqat" İstehsalat Birliyinin baş direktoru

FƏRHAD CƏFƏRQULİYEVİN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Mətbəə prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsul katib - 539-43-23,
Məsul katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, imdan və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığıb sahifələnməsi, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sütyonlanlarla barabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 4847
Sifariş 32
Qiyməti 40 qəpik